



Sülh gündəliyinin məzmununu Azərbaycanın qətiyyəti müəyyən edir

Ermənistanın prosesləri ləngitmək cəhdləri iflasa uğrayıb

Bundan əvvəlki görüşlərin təhlili göstərir ki, Ermənistanın əldə olunmuş razılaşmaların tələblərini yerinə yetirməsinə, sülhə qarşı dirəniş göstərməsinə baxmayaraq, Avropa İttifaqı Şurası postmüharibə şəraitində yalnız yeni reallıqlara uyğun davranmağı vacib sayır. Yeni reallıqlarda isə Ermənistanın iddialarına yer yoxdur və heç vaxt da olmayacaq. Bu ölkənin prosesləri ləngitmək cəhdləri də iflasa uğrayıb.

Altıncı görüşdə suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlər müzakirə olunub. Ermənistan baş nazirinin Azərbaycanın 86,6 min kvadratkilometr ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmasını, delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il "Alma-Ata Bəyannaməsi"ne sadiqliyini təsdiq etməsi bütövlükdə danışıqlar prosesinin uğuru kimi qiymətləndirilə bilər. Bunlar bir daha göstərir ki, Azərbaycanın qətiyyəti Ermənistanı xəstə təfəkkürdən uzaqlaşmağa məcbur edir və bu ölkənin beynəlxalq hüququn prinsiplərinə əməl etməkdən, qonşularına hörmətlə yanaşmaqdan başqa seçimi yoxdur.

→ 7

Azərbaycan humanist dövlətdir, etibarlı dost, güclü tərəfdaşdır

Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən Azərbaycan dövləti prinsipial mövqeyi, əməlinə sədəqət davranışı ilə fərqlənir. Ölkəmiz ilkin mərhələdə Ukraynaya humanitar yardım olaraq 5 milyon avro (5,6 milyon dollar) dəyərində dərman və tibbi avadanlıq göndərmişdi. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında dərhal sonra tviter hesabında məlumat vermişdi. Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Ukraynadakı bütün yanacaq doldurma məntəqələrində təcili yardım və yanğınsöndürən maşınların pulsuz yanacaq təminatı edilmiş barədə tapşırıq verildiyini bəyan etmişdi. Azərbaycandan Ukraynaya tibbi yardım aparılan ilk təyyarə Varşava Hava Limanına eniş etmişdi...

→ 7

Rusiyanın qərəzli davranışı bölgədə təhlükəsizliyə və sülhə zərərdir

Rusiyanın iştirakı ilə 2020-ci ildə imzalanan üçtərəfli Bəyannatda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qalınlarının dərhal çıxarılması məsələsi öz əksini tapıb. Amma həmin zəmanədən ötən üç ilə yaxın müddət ərzində növbəti Ermənistanın silahlı tör-töküntüləri bu ərazilərdən çıxarılıb, əksinə, Laçın yolundan istifadə etməklə qeyri-qanuni fəaliyyətə yol verilib. Ermənistan Azərbaycan ərazisinə hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi qanunsuz əməllərə qarşı Rusiya sülhməramlıları tərəfindən heç bir tədbir görülməyib, bununla da ölkəmizə qarşı təxribatlar törədilməsinə birbaşa zəmin yaradılıb.

→ 11

İraq Kürdüstan Regionu ilə əlaqələr genişlənilir



İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfəri

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş

İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə təkbətək görüşü olub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə birgə foto çəkdirildi. Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münhendə keçirilən görüş xatırlandı.

Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olundu. Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirildi.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdi.

→ 2

İraq Kürdüstan Regionunun başçısı İçərişəhərlə tanış olub

Azərbaycana işgüzar səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 18-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olub.

AZƏRTAC xəbər verir ki, İçərişəhərdə gəzinti Qoşa Qala qapısından başlayıb. Əvvəlcə qonaqlar İçərişəhərdə XVII əsrə aid Yeraltı hamam və İncəsənət Mərkəzi ilə tanış olublar.



→ 2

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Heydər Əliyev Mərkəzi ilə tanış olub



İyulun 18-də Azərbaycana işgüzar səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Heydər Əliyev Mərkəzi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, mərkəzin direktorunun birinci müavini Fərhan Novruzov qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

→ 2

Ermənistan tərəfindən hava və suyun çirkləndirilməsi nəticəsində milyonlarla insanın həyatı və ətraf mühit təhlükədədir

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə və BMT-yə müraciət ünvanlayıblar

Ermənistan BMT-nin bir sıra konvensiyalarının, o cümlədən "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" Konvensiyasının, "Su və sağlamlıq haqqında" protokolunun, o cümlədən BMT-nin "Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilitizasiyasına nəzarət" haqqında Bazel Konvensiyasının, "Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair" Konvensiyasının, "Transsərhəd kontekstdə ətraf mühitə təsir qiyətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası" Konvensiyasının (Espoo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin rəhbər prinsiplərini və s. kobud şəkildə pozur.

→ 9

Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə daim hazırdır

Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratov hökumətlərarası komissiyanın Şuşada təşkilindən məmnunluğunu ifadə edib. Qarabağ və Şərqi Zəngəzorda aparılan yenidənqurma işlərinin yüksək qiymətləndirildiyini qeyd edib. Bildirib ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə töhfə verməyə daim hazırdır. Ləziz Kudratov ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrini vurğulayıb, yeni əməkdaşlıq istiqamətləri, işgüzar münasibətlərin inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüb.

→ 6

Qərbi Azərbaycan İcması Fransa Senatı sədrinin Ermənistanı silahlandırmaq çağırışını qətiyyətlə pisləyir

Ermənistan Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən öz qoşunlarının qalan hissəsini çıxarmaqdan imtina edərək beynəlxalq normalara məhəl qoymamaqda davam edir. Ermənistan həmçinin sərhəd bölgəsində səkkiz Azərbaycan kəndinin hərbi işğalını davam etdirərək, Azərbaycanın ərazi bütövlüyünü pozur və sülh prosesinə ciddi xələf gətirir.

→ 10

Azərbaycanda otuz bir partiya öz təşəbbüsü ilə fəaliyyətini dayandırır

Qanunun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hertərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olunmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib.

→ 8

111 ailə Laçına qayıdıb

424 nəfərin doğma torpaqlarında daimi məskunlaşması təmin edilib



→ 11

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfəri

İraq Kürdüstan Regionu ilə əlaqələr genişlənir

Azərbaycan Prezidenti İlham Əliyev ilə görüş



Əvvəli 1-ci səh.

Görüşdə dövlətimizin başçısı İraq Prezidenti Əbdülmütəllib Camal Rəşidin Qo-

şulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inki-

şafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseynin ölkəmizə

səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladı.

Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, sərmayələr, enerji sahəsində

əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparıldı.

İraq Kürdüstan Regionunun başçısı İçərişəhərlə tanış olub



Əvvəli 1-ci səh.

Elektromobillə gəzinti zamanı nümayəndə heyətinin üzvlərinə UNESCO-nun Dünya Mədəni İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan abadlaşdırma və bərpa işləri barədə məlumat verilib. Qeyd edilib ki, İçərişəhər ərazisində müxtəlif ösrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar dövlət tərəfindən qorunur.

Qonaqlar təzə bismiş tündir çörəyinin dadına baxandan sonra İçərişəhərdə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli memarlıq abidəsi olan Şirvanşahlar sarayı kompleksi ilə tanış olublar.

Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən



birinin ən hündür nöqtəsində yerləşir. Abidə Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın gö-

rünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır. Bakının rəmzlərindən biri sayılan Qız

qalası abidəsinin tarixi barədə də qonaqlara məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsas qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindri formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikildən ibarətdir. Dünya əhəmiyyətli bu abidənin qorunub saxlanması və mövcud görkəmdə gələcək nəsillərə çatdırılması üçün Prezident İlham Əliyevin tapşırığına əsasən, 2009-2013-cü illərdə Qız qalasında konservasiya işləri aparılıb.

Qız qalasının yaxınlığındakı Sıra-tağlı dini-memarlıq kompleksinin ərazisində yenidən təşkil olunan daş ekspozisiya qonaqların böyük marağına səbəb olub.

İçərişəhərlə tanışlıq iraqılı qonaqlarda xoş təəssürat yaradıb.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Heydər Əliyev Mərkəzi ilə tanış olub



Əvvəli 1-ci səh.

Qeyd olunub ki, mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərinə dərinə öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərəvərlərinin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sa-

hələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani mərkəzdəki muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsindəki avtomobillərlə tanış olub.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqda böyük maraq doğurub. Neçirvan Bərzani "Azərbaycan inciləri" sərgisi ilə də tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə

ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

"Mini Azərbaycan" sərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda və Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələrinin və bir sıra müasir binaların maketləri nümayiş etdirilib.

Qonaq "Azərbaycan xalçası - ilmələrin rəqsi" adlı kolleksiyaya da tanış olub.

Həmçinin qonağa "Heydər Əliyev-100" instalyasiyası barədə məlumat verilib.

Heydər Əliyev Mərkəzinin Auditorium zalı ilə tanış olan qonağa məlumat verilib ki, burada müxtəlif tədbirlər - konfranslar, simpoziumlar, forumlar keçirilir, konsertlər təşkil olunur.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfəri başa çatıb

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycana işgüzar səfərə gəlib. Səfər həmin gün başa çatıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şəərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, digər rəsmi şəxslər qarşılayıb və yola salıblar.



İraq Kürdüstan Regionu ilə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Ölkəmizdə işgüzar səfərdə olan İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani iyulun 18-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iqtisadi sahədə Azərbaycan Prezidentinin



tapşırıqlarından irəli gələn əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Həmçinin iş adamları arasında daimi təmas və əlaqələrin yaradılmasına dəstək verilməsi, energetika, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

E.O.Əmirbəyovun Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il

E.O.Əmirbəyovun Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
Elçin Oktyabr oğlu Əmirbəyov Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq **qərara alır**:
"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 497; 1999, № 5, maddə 285; 2001, № 3, maddələr 141, 142, 143, 144, № 11, maddələr 672, 687, 693; 2002, № 5, maddələr 240, 244, № 6, maddə 328; 2003, № 6, maddə 256; 2004, № 4, maddə 199, № 6, maddə 396, № 7, maddə 507; 2006, № 2, maddə 66, № 12, maddə 1028; 2007, № 6, maddə 560, № 11, maddə 1052, № 12, maddə 1197; 2008, № 7, maddə 602; 2009, № 2, maddə 46, № 12, maddə 949; 2010, № 11, maddə 962; 2011, № 2, maddələr 70, 71, № 7, maddə 616; 2012, № 6, maddə 510; 2013, № 11, maddələr 1285, 1305, 1316; 2015, № 2, maddə 104, № 4, maddə 345, № 6, maddə 681; 2016, № 2 (I kitab), maddə 189, № 4, maddə 658; 2017, № 6, maddə 1060, № 7, maddə 1262; 2019, № 2, maddə 180, № 9, maddə 1484; 2020, № 5, maddə 521, № 7, maddə 826, № 12 (I kitab), maddə 1425; 2021, № 6 (I kitab), maddə 542, № 8, maddə 897, № 11, maddə 1205; 2022, № 6, maddələr 581, 592, № 8, maddə 823; Azərbaycan Respublikasının 2023-cü il 17 fevral tarixli 809-VIQD nömrəli Qanunu) 12-ci maddəsinin səkkizinci hissəsində "orqanlar" sözü "orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri ilə, "edirlər" sözü "edir" sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2023-cü il

"Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:
"Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 637; 2011, № 12, maddə 1161; 2013, № 6, maddə 703, № 9, maddə 1088; 2014, № 4, maddə 404, № 7, maddə 864; 2016, № 4, maddələr 738, 750; 2018, № 1, maddə 99; 2019, № 9, maddə 1487; 2020, № 3, maddə 304, № 4, maddə 535) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

- "təhsil" sözündən əvvəl "əlm və" sözləri əlavə edilsin.
- "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri" sözləri "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin icraçı direktoru" sözləri ilə əvəz edilsin.
- "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri" sözləri "Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 1997-ci il 25 iyul tarixli 622 nömrəli, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 2003-cü il 5 iyun tarixli 878 nömrəli, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında" 2013-cü il 25 noyabr tarixli 38 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 896-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə **qərara alıram**:

- Müəyyən edilsin ki:
 - "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin səkkizinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 - həmin Qanunun 12-ci maddəsinin səkkizinci hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi nəzərdə tutulur.
 - "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 25 iyul tarixli 622 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 6, maddə 498; 2007, № 11, maddə 1114; 2009, № 12, maddə 977; 2011, № 2, maddə 84; 2014, № 3, maddə 242; 2017, № 6, maddə 1116, № 7, maddə 1317; 2020, № 6, maddə 690, № 7, maddə 881, № 12 (I kitab), maddə 1501; 2021, № 6 (I kitab), maddə 567, № 11, maddə 1219) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

Azərbaycan Respublikası Prezidentinin "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın təsdiq edilməsi haqqında" 2012-ci il 8 may tarixli 626 nömrəli, "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə" 2013-cü il 10 aprel tarixli 861 nömrəli, "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli, "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, "İnzibati xətalər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nın təsdiq edilməsi barədə" 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

- Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 626 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 5, maddə 419; 2019, № 5, maddə 847, № 12, maddə 1936; 2020, № 7, maddə 895, № 8, maddə 1036; 2021, № 6 (I kitab), maddə 566, № 8, maddə 922; 2022, № 6, maddə 599; 2023, № 3, maddə 351) ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası"nın 1.3-cü və 2.7-1-ci bəndlərində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.
- "Uşaqların icbari dispanserizasiyası haqqında" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 10 aprel tarixli 861 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 375; 2021, № 6 (I kitab), maddə 573) 4.4-cü və 4.5-ci bəndlərində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.
- "Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788, 1798, № 11, maddələr 2003, 2027, № 12 (I kitab), maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, № 12 (I kitab), maddələr 2541, 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68, № 3, maddə 426, № 4, maddələr 602, 630, № 5, maddələr 825, 846, 852, № 6, maddələr 1035, 1046, № 8, maddələr 1395, 1401, № 11, maddə 1700; 2020, № 3, maddələr 238, 240, 241, № 5, maddələr 540, 564, № 6, maddələr 691, 709, № 7, maddələr 863, 880, 884, № 8, maddələr 1027, 1032, № 9, maddə 1155, № 11, maddə 1359, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 36, № 4, maddə 317, № 5, maddə 444, № 6 (I kitab), maddələr 565, 575, № 7, maddələr 724, 728, 741, № 10, maddə 1101, № 12, maddələr 1407, 1423; 2022, № 1, maddə 28, № 2, maddə 111, № 4, maddələr 313, 323, № 5, maddə 473, № 8, maddələr 837, 861, 897,

- dördüncü abzasda "və beşinci hissələrində" sözləri ", beşinci hissələrində, altıncı hissəsinin ikinci cümləsində və həmin maddənin "Qeyd" hissəsinin 2-ci bəndində" sözləri ilə əvəz edilsin;
- beşinci abzasda "birinci və dördüncü hissələrində" sözləri "dördüncü hissəsində" sözləri ilə əvəz edilsin;
- doqquzuncu abzasdan "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, digər tibb müəssisələrinə münasibətdə isə" sözləri çıxarılsın;
- onuncu, on birinci və on ikinci (hər iki halda) abzaslarda "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin;
- on üçüncü abzasda "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" sözləri ilə və həmin abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;
- aşağıdakı məzmununda on dördüncü abzas əlavə edilsin: "həmin Qanunun 12-ci maddəsinin səkkizinci hissəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi nəzərdə tutulur."
- "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edil-

məsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 5 iyun tarixli 878 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 284) 2-ci hissəsi ləğv edilsin.

- "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 29 oktyabr tarixli 790-IVQD nömrəli Qanununun tətbiqi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 25 noyabr tarixli 38 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 11, maddə 1342) 3-cü hissəsi ləğv edilsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti:
 - "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin altıncı hissəsinə uyğun olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalər Məcəlləsinə əsasən Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi tərəfindən tətbiq edilən corimlərdən toplanan və həmin qurumun hesabına köçürülən vəsaitdən istifadə qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
 - həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il

323, № 8, maddə 896, № 10, maddə 1146, № 11, maddələr 1267, 1269, № 12, maddələr 1414, 1462, 1464; 2023, № 1, maddə 97, № 2, maddə 226, № 3, maddə 375, № 4, maddələr 472, 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 may tarixli 2149 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "İnzibati xətalər haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

- 18-ci hissənin birinci abzasında "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin" sözləri "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin" sözləri ilə əvəz edilsin;
- 18.0-cü bənddə ", 469.1-ci (icbari tibbi sığortaya münasibətdə) maddəsinə nəzərdə tutulmuş inzibati xətalər haqqında işlərə - İdarə Heyətinin sədri, sədrin müavinləri, İdarə Heyətinin üzvləri" sözləri "nəzərdə tutulmuş inzibati xətalər haqqında işlərə - icraçı direktor, onun müavinləri" sözləri ilə əvəz edilsin.
- Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82, № 2, maddə 216, № 3, maddə 431, № 4, maddə 620, № 5, maddələr 819, 824, 835, 866, № 7, maddə 1221, № 8, maddə 1388, № 10, maddələr 1581, 1587, № 11, maddələr 1700, 1710; 2020, № 3, maddə 252, № 5, maddələr 538, 564, № 6, maddələr 710, 714, № 7, maddələr 865, 880, № 8, maddə 1032, № 11, maddə 1345, № 12 (I kitab), maddə 1484; 2021, № 1, maddə 33, № 6 (I kitab), maddə 566, № 8, maddə 921, № 12, maddələr 1407, 1423; 2022, № 4, maddələr 305, 306, 323, 329, № 7, maddə 728, № 10, maddə 1146, № 11, maddələr 1251, 1267, 1269; 2023, № 1, maddələr 66, 97, № 3, maddələr 346, 375, № 4, maddələr 472, 483, 505; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 14 iyun tarixli 2190 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalər haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
- 3-cü hissədə "163-cü, 562-1.1-ci maddələrində, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə istisna əmlaqla, digər tibb müəssisələrinə münasibətdə 162.3-cü və 562.1-ci" sözləri "162.3-cü, 163-cü, 562.1-ci və 562-1.1-ci" sözləri ilə əvəz edilsin;
- 3-1-ci hissə ləğv edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il





Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" 1998-ci il 13 mart tarixli 684 nömrəli, "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 6 mart tarixli 297 nömrəli, "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 17 iyun tarixli 353 nömrəli, "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2000-ci il 15 iyul tarixli 367 nömrəli, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2001-ci il 19 iyul tarixli 540 nömrəli, "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2002-ci il 6 may tarixli 697 nömrəli və "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2004-cü il 12 fevral tarixli 32 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında" Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli 684 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3, maddə 168; 2002, № 8, maddə 478; 2006, № 12, maddə 1034; 2008, № 8, maddə 713; 2009, № 7, maddə 532, № 8, maddə 913; 2015, № 3, maddə 262; 2021, № 6 (I kitab), maddə 569; 2023, № 1, maddə 84) 2.4-1-ci bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

2. "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164; 2002, № 7, maddə 412, № 8, maddə 478, № 12, maddə 716; 2003, № 6, maddə 290; 2004, № 7, maddə 526; 2006, № 12, maddə 1034; 2007, № 3, maddə 226, № 11, maddə 1105; 2010, № 5, maddə 393, № 7, maddə 613, № 8, maddə 722; 2019,

№ 5, maddə 818, № 12, maddə 1930; 2021, № 6 (I kitab), maddə 565; 2022, № 1, maddələr 30, 85, № 3, maddə 348; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 may tarixli 2160 nömrəli Fərmanı) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 2.12-2-ci bəndə "194.1-ci" sözlərindən əvvəl "166.3-cü (birinci və ikinci hallarda), 166.4-cü (birinci və üçüncü hallarda)," sözləri əlavə edilsin;

2.2. 2.13-cü və 2.15-ci bəndlərdə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin;

2.3. 2.14-cü bənd ləğv edilsin.

3. "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 17 iyun tarixli 353 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 432; 2002, № 8, maddə 478; 2003, № 10, maddə 585; 2004, № 1, maddə 19; 2005, № 4, maddə 299; 2008, № 8, maddə 719; 2019, № 2, maddə 230; 2021, № 6 (I kitab), maddə 568) 2.5-ci bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul ta-

rixli 367 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 7, maddə 507; 2008, № 9, maddə 798; 2021, № 6 (I kitab), maddə 568) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.4-cü bənddə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin;

4.2. 2.5-ci və 2.6-cı bəndlərdə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

5. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 540 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 477; 2012, № 12, maddə 1270; 2017, № 7, maddə 1330; 2018, № 10, maddə 2019; 2020, № 7, maddə 876, № 11, maddə 1362; 2021, № 6 (I kitab), maddə 568, № 8, maddə 918; 2022, № 5, maddə 446, № 6, maddə 595; 2023, № 3, maddə 348) 2.7-ci bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

6. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 264; 2004, № 1, maddə 19; 2006, № 9, maddə 743; 2007, № 12, maddə 1240; 2019, № 4, maddə 629; 2020, № 4, maddə 397; 2021, № 6 (I kitab), maddə 568; 2022, № 5, maddə 476; 2023, № 3, maddə 345) 2.6-cı, 2.10-cu (hər iki halda) və 2.11-ci bəndlərdə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

7. "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 fevral tarixli 32 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 2, maddə 70; 2021, № 6 (I kitab), maddə 571; 2023, № 3, maddə 345) 2.3-cü bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli, "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə" 2018-ci il 18 iyul tarixli 213 nömrəli, "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2019-cu il 29 yanvar tarixli 500 nömrəli, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında" 2019-cu il 31 yanvar tarixli 502 nömrəli, "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"nin və "e-sosial" internet portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 15 aprel tarixli 634 nömrəli və "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2020-ci il 27 fevral tarixli 946 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639; 2019, № 2, maddə 219; 2020, № 6, maddə 690, № 12 (I kitab), maddə 1483; 2021, № 6 (I kitab), maddə 570, № 11, maddə 1219; 2022, № 5, maddə 445, № 8, maddə 839; 2022, № 8, maddə 839, № 12, maddə 1450) ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi"nin 3.1.9-1-ci və 3.1.24-1 - 3.1.24-7-ci yarımbəndləri ləğv edilsin.

2. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 213 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1499, № 11, maddə 2239; 2019, № 7, maddə 1217; 2020, № 7, maddə 861; 2021, № 6 (I kitab), maddə 573, № 8, maddə 916; 2023, № 3, maddə 347) 2.6-cı bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479; 2021, № 3, maddə 225, № 5, maddə 452, № 6 (I kitab), maddə 572, № 9, maddə 989, № 10, maddə 1103; 2022, № 5, maddə 462, № 6, maddə 599, № 12, maddə 1438) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın "7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsinin 7.2.16-cı, 7.3.1.11-ci, 7.3.2.11-ci, 7.3.3.11-ci, 7.3.4.11-ci, 7.3.5.12-ci, 7.3.6.12-ci, 7.3.7.13-cü, 7.3.8.12-ci, 7.3.9.13-cü, 7.3.10.13-cü, 7.3.11.12-ci, 7.3.12.13-cü, 7.3.13.12-ci, 7.3.14.13-cü, 7.3.15.13-cü, 7.3.16.13-cü, 7.3.17.13-cü, 7.3.18.13-cü, 7.3.19.13-cü, 7.3.20.11-ci, 7.3.21.12-ci, 7.3.22.13-cü, 7.3.23.13-cü, 7.3.24.13-cü, 7.3.25.14-cü, 7.3.26.11-ci, 7.3.27.9-cu, 7.3.28.13-cü, 7.3.29.12-ci, 7.3.30.12-ci, 7.3.31.13-cü, 7.3.32.14-cü, 7.3.33.13-cü, 7.3.34.13-cü, 7.3.35.14-cü, 7.3.36.13-cü, 7.3.37.12-ci, 7.3.38.14-cü, 7.3.39.13-cü, 7.3.40.13-cü, 7.3.41.12-ci, 7.3.42.13-cü, 7.3.43.13-cü, 7.3.44.13-cü, 7.3.45.14-cü, 7.3.46.14-cü, 7.3.47.13-cü, 7.3.48.12-ci, 7.3.49.13-cü, 7.3.50.14-cü, 7.3.51.12-ci, 7.3.52.14-cü, 7.3.53.13-cü, 7.3.54.11-ci, 7.3.55.12-ci və 7.3.56.12-ci yarımbəndlərinin "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

4. "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 92, № 12, maddə 1941; 2020, № 5, maddə 562, № 12, maddə 1502; 2021, № 7, maddə 731; 2022, № 12, maddə 1450) 6.13-cü bəndində "tabeliyindəki Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi qismində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 634; 2020, № 4, maddə 417; 2021, № 5, maddə 445, № 6 (I kitab), maddə 566, № 8, maddə 919, № 10, maddə 1114, № 12, maddə 1406; 2022, № 5, maddə 462, № 7, maddə 761, № 8, maddə 848; 2023, № 3, maddə 347) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə"yə aşağıdakı məzmununda 4.1.16-2-ci yarımbənd əlavə edilsin:

"4.1.16-2. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi";

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104, № 12 (I kitab), maddə 1467; 2021, № 4, maddə 315; 2023, № 3, maddə 353) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nın 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. aşağıdakı məzmununda 2.1.8-1-ci yarımbənd əlavə edilsin:

"2.1.8-1. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi";

6.2. 2.18-2-ci yarımbənddə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" sözləri ilə əvəz edilsin;

6.3. 2.23-2-ci yarımbənddə "İcbari Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında" 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli, "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" 2020-ci il 29 oktyabr tarixli 1170 nömrəli, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə" 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli, "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında" 2021-ci il 25 iyun tarixli 1380 nömrəli və "Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" 2022-ci il 22 iyul tarixli 1760 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 sentyabr tarixli 1160 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 9, maddə 1150) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 7-ci hissə üzrə:

1.1.1. 7-ci hissənin birinci abzasında "Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin;

1.1.2. 7.1-ci bənddə "və həmin sənədlər üzrə məlumatların real vaxt rejimində EHİS vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sistemində ötürülməsini" sözləri çıxarılaraq;

1.2. aşağıdakı məzmununda 7-1-ci hissə əlavə edilsin:

"7-1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi bu Fərmanın 7.1-ci bəndində qeyd olunan sənədlər üzrə məlumatların real vaxt rejimində EHİS vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sistemində ötürülməsini təmin etsin."

2. "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli 1170 n?m?r?li Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1248, № 12 (I kitab), maddə 1472; 2021, № 2, maddə 120, № 5, maddə 452; 2022, № 5, maddə 463, № 10, maddə 1147) 10-cu hissəsində "Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

3. "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azər-

baycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (I kitab), maddə 1470) 2.3-cü bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli 1380 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 595, № 11, maddə 1216) ilə təsdiq edilmiş "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısı"nın 6-cı hissəsində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

5. "Azərbaycan Respublikasının ərazisinə müşayiətsiz gələn və ya gəldikdən sonra müşayiətsiz qalan 18 yaşına çatmamış əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vahid məlumat bazasının yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 1760 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 749) 2.2-ci bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il



Azərbaycan Respublikası Prezidentinin "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 18 iyul tarixli 263 nömrəli, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2005-ci il 9 avqust tarixli 274 nömrəli, "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə" 2006-cı il 25 may tarixli 413 nömrəli, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2007-ci il 3 iyul tarixli 606 nömrəli, "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 27 avqust tarixli 147 nömrəli, "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2010-cu il 4 iyun tarixli 276 nömrəli, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" 2011-ci il 15 fevral tarixli 382 nömrəli, "İnsanın immuncatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" 2011-ci il 20 aprel tarixli 414 nömrəli və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" 2012-ci il 9 aprel tarixli 606 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 18 iyul tarixli 263 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 7, maddə 599; 2021, № 6 (I kitab), maddə 571) 2.3-cü bəndindən "və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri çıxarılsın.

2. "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 274 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 706; 2007, № 3, maddə 238; 2021, № 6 (I kitab), maddə 571) 2.3-cü və 2.5-ci bəndlərində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, № 5, maddə 411, № 8, maddə 680; 2007, № 6, maddə 602, № 8, maddə 770, № 10, maddə 947; 2008, № 7, maddə 612, № 11, maddələr 967, 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2010, № 2, maddə 83; 2011, № 2, maddə 85; 2012, № 7, maddə 688, № 9, maddələr 855; 2013, № 2, maddə 114, № 6, maddə 651, № 9, maddələr 1060, 1061; 2016, № 3, maddə 436; 2017, № 10, maddə 1781; 2018, № 2, maddə 217, № 5, maddə 932, № 10, maddə 1990; 2019, № 12, maddə

1953; 2020, № 3, maddə 228, № 6, maddə 690, № 8, maddə 1036; 2021, № 4, maddə 327, № 6 (I kitab), maddə 570, № 8, maddə 920; 2022, № 5, maddə 445, № 6, maddə 597, № 8, maddə 839, № 10, maddə 1126; 2023, № 2, maddə 249) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə"nin 8.13-3-cü bəndindən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələri istisna olmaqla, digər" sözləri çıxarılsın.

4. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 3 iyul tarixli 606 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 713; 2019, № 7, maddə 1219; 2021, № 6 (I kitab), maddə 571; 2023, № 3, maddə 342) 2.6-cü bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

5. "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 147 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 623; 2015, № 8, maddə 909; 2016, № 7, maddə 1254, № 10, maddə 1645; 2017, № 12 (I kitab), maddə 2296; 2018, № 6, maddə 1224, № 7 (I kitab), maddə 1464; 2021, № 6 (I kitab), maddə 571, № 12, maddə 1426; 2022, № 8, maddə 861; 2023, № 3, maddə 342) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.4-cü bənddə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin;

5.2. 2.6-cı, 2.11-ci və 2.13-cü bəndlərdə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 4 iyun tarixli 276 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 491; 2011, № 11, maddə 995; 2013, № 9, maddə 1048; 2014, № 9, maddə 1060, № 10, maddə 1177; 2015, № 2, maddə 117; 2016, № 5, maddə 867, № 11, maddə 1798; 2017, № 5, maddələr 777, 818; 2018, № 12 (I kitab), maddə 2586; 2019, № 6, maddə 1029; 2020, № 8, maddə 1024; 2021, № 2, maddə 130, № 6 (I kitab), maddə 567; 2022, № 7, maddə 749, № 8, maddə 844; 2023, № 3, maddə 344) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"nin 11.6-cı bəndinin birinci abzasında "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

7. "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 382 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 86; 2016, № 2 (II kitab), maddə 245; 2021, № 1, maddə 38, № 6 (I kitab), maddə 571; 2022, № 12, maddə 1441; 2023, № 3, maddə 344) 1.10-cu bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

likasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 86; 2016, № 2 (II kitab), maddə 245; 2021, № 1, maddə 38, № 6 (I kitab), maddə 571; 2022, № 12, maddə 1441; 2023, № 3, maddə 344) 1.10-cu bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

8. "İnsanın immuncatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 414 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 283; 2021, № 6 (I kitab), maddə 571; 2023, № 3, maddə 344) 1.4-cü bəndinə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözlərindən sonra ", Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri əlavə edilsin.

9. "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikasının 2012-ci il 7 mart tarixli 303-IVQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 606 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 285; 2021, № 6 (I kitab), maddə 573; 2023, № 3, maddə 351) 3.3-cü bəndində "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 18 iyul 2023-cü il

Azərbaycan Respublikası Prezidentinin "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli, "Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" 2010-cu il 5 mart tarixli 785 nömrəli, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli, "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2018-ci il 27 dekabr tarixli 852 nömrəli, "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 2020-ci il 22 iyul tarixli 2173 nömrəli, "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli, "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli və "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın təsdiq edilməsi haqqında" 2022-ci il 22 iyul tarixli 3378 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 9, maddə 582; 2010, № 2, maddə 80; 2016, № 6, maddə 1028; 2019, № 5, maddə 911; 2020, № 8, maddə 1064; 2021, № 6 (I kitab), maddə 607; 2022, № 8, maddə 909; 2023, № 3, maddə 391) ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə Dövlət Proqramı"nın III hissəsinin 12-ci, 13-cü və 15-ci bəndlərinin "İcra orqanları" sütununda "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

2. "Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 5 mart tarixli 785 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 213; 2014, № 6, maddə 644; 2016, № 8, maddə 1384, № 9, maddə 1464; 2020, № 5, maddə 615; 2023, № 3, maddə 391) 1-ci hissəsində "Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli 1938 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1217; 2012, № 12, maddə 1322; 2014, № 5, maddə 477, № 9, maddə 1027; 2016, № 8, maddə 1384, № 9, maddə 1470; 2017, № 3, maddə 353; 2018, № 11, maddə 2378; 2019, № 2, maddə 257, № 5, maddə 877; 2020, № 8, maddə 1064; 2021, № 6 (I kitab), maddə 607, № 8, maddə 947; 2022, № 8, maddə 909; 2023, № 3, maddə 391, № 4, maddə 535) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.7-ci, 2.8-ci və 2.15-ci bəndlərin ikinci abzaslarına "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözlərindən sonra ", Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri əlavə edilsin;

3.2. 4.18-ci bəndin ikinci abzasına "Nazirliyi" sözlərindən sonra ", Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 dekabr tarixli 852 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (II kitab), maddə 2701; 2021, № 6 (I kitab), maddə 606; 2022, № 5, maddə 532, № 8, maddə 912; 2023, № 3, maddə 390, № 4, maddə 534) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın "7. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsinin 7.4.4.5-ci və 7.5.3.1 - 7.5.3.3-cü yarımbəndlərinin "Əsas icraçı qurum" sütununda "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 7, maddə 937; 2022, № 5, maddə 530; 2023, № 3, maddə 390, № 4, maddə 534) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı"nın "4. Milli Fəaliyyət Planının həyata keçirilməsi üzrə Tədbirlər Planı" hissəsinin 4.4.3-cü, 4.4.6-cı, 4.5.2-ci, 4.5.5-ci, 4.6.4-cü, 4.7.5-ci və 4.7.6-cı yarımbəndlərinin "İcraçı orqanlar" sütununda "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin.

6. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1374; 2021, № 8, maddə 946; 2022, № 5, maddə 534; 2023, № 3, maddə 390, № 4, maddə 534; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 9 iyun tarixli 3914 nömrəli Sərəncamı) ilə təsdiq edilmiş "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı"nın "5. Fəaliyyət Planının icrası üçün Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 5.2.1 - 5.2.3-cü və 5.2.7-ci yarımbəndlərin "İcraçı qurumlar" sütununda "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin;

6.2. 5.2.4 - 5.2.6-cı və 5.3.10-cu yarımbəndlərin "İcraçı qurumlar" sütununa "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözlərindən sonra ", Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri əlavə edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 11, maddə 1375; 2021, № 6 (I kitab), maddə 607; 2022, № 5, maddə 534; 2023, № 3, maddə 390, № 4, maddə 534) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı"nın "12. Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

7.1. 12.2.4-cü və 12.5.3-cü yarımbəndlərin "İcraçılar" sütununda "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözləri "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri ilə əvəz edilsin;

7.2. 12.6.3-cü yarımbəndin "İcraçılar" sütununa "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözlərindən sonra ", Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri əlavə edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 790;

2023, № 3, maddə 391) "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın "7. Tədbirlər planı" hissəsində aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.1.10-cu yarımbəndin 3-cü abzasının, 1.8-ci yarımbəndin 1-ci abzasının, 3.3.1-ci yarımbəndin 1-ci və 2-ci abzaslarının, 3.3.2-ci yarımbəndin 1-ci və 2-ci abzaslarının, 3.3.3-cü yarımbəndin 2-ci abzasının, 3.3.4-cü yarımbəndin 1-ci və 2-ci abzaslarının "Digər icraçılar" sütununda "İTSDA" akronimi "TƏBİB" akronimi ilə əvəz edilsin;

8.2. 3.3.1-ci yarımbəndin 3-cü və 4-cü abzaslarının, 3.3.2-ci yarımbəndin 3-cü abzasının, 3.3.3-cü yarımbəndin 1-ci abzasının, 3.3.7-ci yarımbəndin 1-ci, 3-cü və 4-cü abzaslarının "Digər icraçılar" sütununa "İTSDA" akronimindən əvvəl "TƏBİB," akronimi əlavə edilsin;

8.3. 3.3.5-ci yarımbənd üzrə:

8.3.1. 2-ci və 5-ci abzasların "Əsas icraçı orqan (qurum)" sütununda "İTSDA" akronimi "TƏBİB" akronimi ilə əvəz edilsin;

8.3.2. 3-cü abzasın "Digər icraçılar" sütununa "İTSDA" akronimindən sonra "(tibbi xidmətlərin keyfiyyət standartları sisteminin işlənilib hazırlanmasına, klinik protokolların yenilənməsinə münasibətdə) TƏBİB" sözləri əlavə edilsin;

8.4. 3.3.6-cı yarımbəndin 1-ci abzasının "Digər icraçılar" sütununa "SN" akronimindən sonra ", TƏBİB" akronimi əlavə edilsin;

8.5. 5.1.1-ci yarımbəndin 1-ci abzasının "Digər icraçılar" sütunundan "İTSDA," akronimi çıxarılsın;

8.6. "AKRONİMLƏR VƏ İXTİSARLAR" hissəsinə "İTSDA Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" sözlərindən sonra ", TƏBİB Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" sözləri əlavə edilsin.

*İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti*

Bakı şəhəri, 18 iyul 2023-cü il

İyulun 15-də Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Nikol Paşinyanla növbəti üçtərəfli görüşü keçirildi. Görüşün yekunlarına dair Şarl Mişelin mətbuata verdiyi açıqlamalar bir daha göstərdi ki, "Brüssel prosesi" çərçivəsində müzakirə mövzusu olan bütün məsələlər regionda yaranmış yeni reallıqların prinsiplərini özündə ehtiva etməklə Azərbaycanın milli maraqlarına tam uyğundur.

Bakı İrəvanı reallıqlara uyğun davranmağa məcbur edir

Xatırladaq ki, bu "Brüssel prosesi" çərçivəsində keçirilən sayca altıncı görüş idi. Azərbaycanın Ermənistanla münasibətlərin normalaşdırılması ilə bağlı mövqeyi konstruktiv olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır. Ümumiyyətlə, Şarl Mişelin vasitəçiliyi ilə keçirilən bütün görüşlərdə müzakirələr sərhədlərin delimitasiyası, regionda kommunikasiyaların bərpası, Azərbaycanla Ermənistan arasında münasibətlərin normalaşdırılması ətrafında aparılıb. Bu müzakirələrdə ermənilərin Vətən müharibəsində tarixin arxivinə göndərilmiş iddiaları müzakirə olunmur.

Bundan əvvəlki görüşlərin təhlili göstərir ki, Ermənistanın öldürülmüş razılaşmaların tələblərini yerinə yetirməsinə, sülhə qarşı dirəniş göstərməsinə baxmayaraq, Avropa İttifaqı Şurası postmüharibə şəraitində yalnız yeni reallıqlara uyğun davranmağı vacib sayır. Yeni reallıqlarda isə Ermənistanın iddialarına yer yoxdur və heç vaxt da olmayacaq. Bu ölkənin prosesləri ləngitmək cəhdləri də iflasa uğrayıb.

Altıncı görüşdə suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlər müzakirə olunub. Ermənistan baş nazirinin Azərbaycanın 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətli yanaşmasını, delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il "Alma-Ata Bəyannaməsi"ni sadıqlıyını təsdiq etməsi bütövlükdə danışıqlar prosesinin uğuru kimi qiymətləndirilə bilər. Bunlar bir daha göstərir ki, Azərbaycanın qətiyyəti Ermənistanı xəstə təkəkkürdən uzaqlaşmağa məcbur edir və bu ölkənin beynəlxalq hüququn prinsiplərinə əməl etməkdən, qonşularına hörmətli yanaşmaqdan başqa seçimi yoxdur.

Qarabağın erməni sakinlərinə gəldikdə isə Avropa İttifaqı Şurası Bakı ilə onların nümayəndələri arasında birbaşa dialoqu dəstəkləyir. Bu da onu göstərir ki, Aİ Şurası sözügedən məsələni Azərbaycanın daxili işi hesab edir.

İrəvan ne qədər köhnə oyunlarını oynasa da, öhdəliklərini yerinə yetirmək üçün min hoqqağa girsə də, sülh müqaviləsindən yayınmaq üçün mahiyyəti üzrə olmayan şərtlər irəli



Sülh gündəliyinin məzmununu Azərbaycanın qətiyyəti müəyyən edir

Ermənistanın prosesləri ləngitmək cəhdləri iflasa uğrayıb

sürsə də, Azərbaycan Ermənistanı reallıqlara uyğun davranmağa məcbur edir. Sonuncu Brüssel görüşü bir daha bunu təsdiq edərək göstərdi ki, sülhün əldə olunmasının yeganə yolu Azərbaycanın şərtlərinə yerinə yetirilməsidir. Bu baxımdan "Brüssel prosesi" çərçivəsində altıncı görüş də Prezident İlham Əliyevin növbəti diplomatik uğuru ilə əlamətdar oldu.

Rusiya 10 noyabr Bəyannaməsinin yerinə yetirilməsini təmin etsə, daha yaxşı olar

10 noyabr üçtərəfli Bəyannamənin 4-cü bəndində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma təəssüflə qeyd ediləndir ki, ötən dövr ərzində bəyannamənin bu bəndi yerinə yetirilməyib. Azərbaycanın Qarabağ bölgəsində həm Ermənistan ordusunun bölmələri, həm də separatçı rejimin silahlıları qalmaqdadır.

Ötən dövr ərzində bu ərazidə qalan erməni silahlıları Azərbaycan Ordusunun bölmələrinə qarşı dəfələrlə tərxi-batlarla cəhd ediblər. Hər bir tərxi-batın qarşısı ordumuz tərəfindən qətiyyətlə alınıb, düşmən ciddi tələfata məruz qalıb. Bu dövr ərzində Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonu ərazisində bir neçə vacib yüksəkliyi separatçılardan təmizləyib.

Bir məsələni də qeyd etməliyik ki, Qarabağdakı separatçılar öz ömüllərini məhz Rusiya sülhməramlılarının gözü qarşısında həyata keçiriblər. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsi tərəfindən isə ordumuzun mövqeləri mütəmadi olaraq atəşə tutulur. Sülhməramlıların mişayəti ilə Ermənistan Qarabağa silah-sursat, minalar daşıyır.

Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistanın Azərbaycan ərazisində hərbi təchizat və minalar daşımına, qanunsuz hərbi birləşmələrin rotasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.

Buna görə Azərbaycan aprelin 23-də Ermənistanla şərti sərəhdə, Laçın yolunun başlanğıcında sərəhdəburaxılış məntəqəsi yaradıb. Bu hadisə bir daha təsdiq etdi ki, Azərbaycan milli maraqlarını qətiyyətlə təmin edir. Hazırda buradan erməni sakinlərinin tənzimlənən və şəffaf şəkildə keçidi təmin olunur. Bu kontekstdə Rusiya Xarici İşlər Nazirliyinin üçtərəfli Bəyannaməsinin 15 iyul 2023-cü il tarixli bəyannamədə yer alan fikirlərin heç bir əsası yoxdur. Laçın sərəhdəburaxılış məntəqəsinin fəaliyyəti ilə əlaqədar guya bölgədə sərəhdə humanitar vəziyyətin yarıdığı barədə iddialar reallığın təhrif edilməsindən başqa bir şey deyil.

Bu cür əsassız iddialar səsləndirilməkdənsə, Rusiya öhdəliklərindən irəli gələn 10 noyabr Bəyannamənin tam olaraq yerinə yetirilməsini təmin etsə, daha yaxşı olar.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Azərbaycan humanist dövlətdir, etibarlı dost, güclü tərəfdaşdır

Azərbaycan Prezidenti Ukraynaya humanitar yardım edilməsi haqqında sərəncam imzalayıb. Bu bir tarixi anodur, xeyirxahlıq nümunəsidir. Min illərin yaddaşından süzülüb gələn bu missiya böyüklük nümunəsidir.

Bu xeyirxahlıq ne birincidir, ne də sonuncudur. Haqqın yanında olmaq, imkansızla əl tutmaq, yuxuları qaldırmaq, xalqımızın adətini, dövlətimizin ən başlıca prinsipidir. Bu prinsip illərdir ki, dövlətimizin başçıları tərəfindən ənənəvi şəkildə yaşadıqları, bir örnək kimi gələcək nəsillərə ötürülür. Bu prinsip dövlətin müstəqil siyasətinin, bitərəfliyinin, həm də öz tutduğu mövqeyə sədəqətin nümunəsidir, Azərbaycanın kimliyinin göstəricisidir.

Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən Azərbaycan dövləti prinsipial mövqeyi, ənənəsinə sədəqət davranışı ilə fərqlənir. Ölkəmiz ilkin mərhələdə Ukraynaya humanitar yardım olaraq 5 milyon avro (5,6 milyon dollar) dəyərində dərman və tibbi avadanlıq göndərmişdi. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında dərhal sonra tviter hesabında məlumat vermişdi. Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Ukraynadakı bütün yanacaq-doldurma məntəqələrində təcili yardım və yangınsöndürən maşınların pulsuz yanacaq təminatı edilmişdi. Barədə tapşırıq verdiyini bəyan etmişdi. Azərbaycanın Ukrayna telefon danışığında dərhal sonra tviter hesabında məlumat vermişdi. Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Ukraynadakı bütün yanacaq-doldurma məntəqələrində təcili yardım və yangınsöndürən maşınların pulsuz yanacaq təminatı edilmişdi. Barədə tapşırıq verdiyini bəyan etmişdi. Azərbaycanın Ukrayna telefon danışığında dərhal sonra tviter hesabında məlumat vermişdi.

Beləliklə, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan xarici siyasətdə ölkənin 1990-cı illərin ortalarında qəbul etdiyi balanslaşdırılmış yanaşmanı saxlamaqda davam edir. Halbuki Rusiya-Ukrayna savaşından əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya səfər etmiş, dövlət başçıları müttəfiqlik haqqında

Moskva bəyannaməsini imzalamışdılar. Bundan sonra Azərbaycanın bütün kritik beynəlxalq məsələlərdə birmənalı olaraq Rusiyanın yanında olacağı gözlənilən olsa da, Azərbaycan tam fərqli olaraq konkret mövqə sərəqlənmişdi. Eyni zamanda müharibə başlamazdan cəmi bir ay əvvəl Prezident İlham Əliyev postsovet məkanından (Baltıqyanı ölkələr istisna olmaqla) Kiyevə səfər edən yeganə lider oldu. Prezident orada iki-tərəfli əməkdaşlığın dərinləşməsinə dair bir sıra saziş imzaladı, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini birmənalı olaraq bəyan etdi.

Təbii ki, dövlətimizin başçısının bu addımı beynəlxalq təşkilatlar, dünyanın böyük dövlətləri tərəfindən sükutla qarşılanma bilməzdi və qalmadı da... ABŞ Prezidenti Cozef Bayden Amerika Birləşmiş Ştatları və Azərbaycan Respublikası arasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda xüsusi olaraq qeyd etmişdi: "Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsinə yaşadığımız bir dövrdə biz həm də təmiz enerjiyə keçidə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya və dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün saxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir və Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynaymışdır. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirilməsi baxımından transit-Xəzər əməkdaşlığının nəhəng potensialı

nın reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə və Ukrayna üçün mühüm olan yanacaq təchiz etməklə də Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır".

Xatırladaq ki, Azərbaycan Qorb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına da qoşulmayıb. Ancaq Ukraynaya ardıcıl şəkildə tibbi avadanlıq, tibbi sərff və ləvazimat malları, eləcə də ərzaq məhsulları və uşaq qidasından ibarət humanitar yardımlar göndərmiş və bu cür yardımlar artıq mütəmadi xarakter daşıyır. Ukraynanın Nova Kaxovka su anbarında partlayış baş verən zaman Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə tullantı sularını vurmaq üçün bu ölkəyə tutumu 400 kubmetr olan iki ədəd VAI 50KS mobil dizəl nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrədən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 motor nasosu, 20 sualtı nasos, 5 şışmə zəncir qayıq, 24 qızdırıcı fen, 20 sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay və qış geyim dəstləri, 40 cüt uzunboğaz və 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa və 42 xilasedici göndərilmişdir.

Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə imzaladığı növbəti sərəncamdan göründüyü kimi, daha 7,6 milyon manatlıq elektrik avadanlığı alınaraq Ukraynaya göndəriləcək.

Azərbaycan bunu bir borc olaraq, yaxud görk üçün etmir. Humanizm Azərbaycan xalqının yaşam tərzidir, dövlətimizin başlıca prinsipi olduğuna görədir. Heç təsadüfi deyil ki, Azərbaycanın qətiyyətliliyi mövqeyi, prinsipiallığı onun artan beynəlxalq nüfuzuna durmadan təsir edir. Azərbaycan bunu hamımızın olan dünyaya üçün edir. Bu xüsusiyyəti isə Azərbaycan dövlətlər arasında beynəlxalq münasibətlərin tənzimlənməsində etibarlı vasitəçi imici formalaşdırır.

Elsən QƏNİYEV,
"Azərbaycan"



YAP Təftiş Komissiyasının növbəti iclası keçirilib

İyulun 18-də Yeni Azərbaycan Partiyası (YAP) Təftiş Komissiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova iclas gündəliyi və müzakirəyə çıxarılan məsələlər barədə iclas iştirakçılarına məlumatlandırılıb.



İclasda partiyanın Bakı şəhəri üzrə yerli təşkilatlarında aparılan təftiş zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması barədə Təftiş Komissiyasının qərarlarının icra vəziyyəti, cari ilin ikinci yarımilliyi üzrə

iş planı və partiyanın yerli təşkilat aparatlarında təftişin aparılmasına dair təftiş cədvəli və digər cari məsələlər müzakirə olunub.

YAP Təftiş Komissiyasının üzvləri gündəlikdə duran məsələlərə münasibət bildiriblər.

Müzakirələrdən sonra gündəliyə çıxarılan məsələlərə bağlı müvafiq qərarlar qəbul edilib.

Klaypeda şəhərindəki icmamız Ermənistanın mina terrorunu kəskin şəkildə pisləyib

Litvanın Klaypeda şəhərində fəaliyyət göstərən "Azoris" Azərbaycan Cəmiyyəti ölkəmizin ərazilərində Ermənistanın mina təhlükəsi yaratması ilə bağlı beynəlxalq hüquqazidd davranışını həddətə qınayıb.

Dişporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, cəmiyyətin adından beynəlxalq təşkilatlara ünvanlanan bəyannamədə Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıçılıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkarnın bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət alması barədə məlumat verilib.

Bu insident Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmasını davam etdiyi kimi qiymətləndirilib.

Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terrorunun Azərbaycanın hərbi qulluqçularının və mülki şəxslərinin həyatını itirməsinə və ya yaralanmasına səbəb olduğu vurğulanıb. Bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngitdiyi, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərinə maneə yaratdığı bir daha diqqətə çatdırılıb.

Ermənistanın mina problemi ilə bağlı yolverilməz davranışını beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişi adlandıraraq "Azoris" Cəmiyyəti beynəlxalq təşkilatları mina sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparın beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistanı güclü təzyiqləməyə çağırıb.

Eyni zamanda Azərbaycanın texniki yardımla və minatəmizləmə təcürübəsi ilə təmin olunmasının zəruriliyi bir daha vurğulanıb.

Olena KONDRATYUK: "Dost Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam edir"

"Dost ölkə olan Azərbaycan Ukraynaya humanitar yardım göstərməyə davam edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ukraynaya elektrik avadanlıqlarının göndərilməsi məqsədilə 7,6 milyon dollar ayrılmasına dair fərman imzalayıb. Bu, artıq Ukrayna üçün qiymətli yardımın növbəti partiyasıdır".

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Ali Rədəsi sədrinin müavini Olena Kondratyuk bildirib.

Olena Kondratyuk qeyd edib ki, ötən ilin sonunda Azərbaycanın Ukraynaya 45 transformator və 50 güclü generator



göndərmişdir. Həmin vaxt göstərilən yardımın ümumi məbləği isə 17,5 milyon dollardan artıq olub.

Azərbaycan, həmçinin müalicə üçün onlarla ukraynalı uşağı qəbul edib və İrəpədə Rusiyanın müdaxiləsi nəticəsində dağıdıl-

mış Zərifə Əliyeva adına 12 saylı orta məktəbi tam bərpa edib.

O.Kondratyuk Ukraynaya humanitar yardım göstərilməsi üzrə söylərinə və dəyişməz mövqeyinə görə rəsmi Bakıya səmimi-qəlbədən təşəkkür edib. O vurğulayıb: "Azərbaycanın lideri İlham Əliyev humanitar yardımın yeni partiyasına vəsait ayrılmasına dair qərarı ilə ölkələrimiz arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdi. Bu, Ukraynanın beynəlxalq tərəfdaşları tərəfindən daha çox etibarlı və sistemli dəstəyə ehtiyacı olduğu bir vaxtda çox vacibdir. Cənab Prezident, sağ olun!"

Ali Radanın deputatı: "Yardıma görə Azərbaycan Prezidenti və xalqına minnətdarıq"

Ukraynanın xalq deputatı, parlamentin energetika və kommunal xidmətlər məsələləri komitəsinin üzvü, enerji qonağı və enerji səmərəliliyi alt komitəsinin sədri Sergey Naqornyak Ukraynaya göstərilən sistematik yardıma və dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına minnətdarlığını ifadə edib.

AZƏRTAC xəbər verir ki, Sergey Naqornyak Ukrayna Böhran media mərkəzində "Ukrayna-Azərbaycan: Qlobal dünya nizamı çağırışları şəraitində strateji tərəfdaşlıq. Üçüncü dialoq" mövzusunda keçirilən "dəyirmi masa"da deyib: "Məlum olub ki, Azərbaycan Prezidenti İlham

Əliyev Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqlarının alınması və göndərilməsi üçün əlavə 7,6 milyon dollar ayrılmasına dair sərəncam imzalayıb. Mən Rusiyanın tammiqyaslı müdaxiləsindən sonra daim hiss etdiyimiz yardımları, sistemlik dəstəyə görə Azərbaycan Prezidentinə və dost Azərbaycan xalqına təşəkkür etmək istəyirəm".

Deputat vurğulayıb ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi onlar üçün mühümdür, tammiqyaslı təcavüzün ilk günlərində isə böyük humanitar yardım paketi, o cümlədən dərmanlar və tibbi avadanlıq göndərilib. Həmin vaxtdan humanitar yardımlar sistemlik xarakter alıb.

Sergey Naqornyak qeyd edib: "2022-2023-cü illərin qış mövsümü bizim üçün çox çətin olub. Azərbaycanın yardımını bu ağır dövrdə bizə kömək edib. İndi də Ukraynanın energetika sektoruna yardım ayrılıb. Bu, bizim üçün çox mühümdür, çünki enerji sistemini bərpa edərkən qışa hazırlıq görürük".





Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının monitorinq portalının təqdimatı

İyulun 18-də Nazirlər Kabinetində Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasının monitorinq portalının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin Aparatının rəhbəri Rüfət Məmmədov iclasda çıxış edərək Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası" barədə söz açıb. Bildirib ki, strategiyada müəyyən edilmiş beş prioritet üzrə genişmiqyaslı tədbirlərin görülməsi nəzərdə tutulur.

Sonra Aparat rəhbəri Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə qəbul olunan işğaldan azad edilmiş ərazilərə Böyük qayıdış dair I Dövlət Proqramı üzrə görülən işlər və həyata keçiriləcək tədbirlər barədə məlumat verib. Qeyd edib ki, bu sərəncamla Nazirlər Kabinetinə Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarətin və hesabatlılığın həyata keçirilməsi, eləcə də nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə iki dəfə Azərbaycan Prezidentinə məlumat verilməsi tapşırılıb. Həmçinin sərəncamda Dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin Nazirlər Kabinetinin sifarişinə əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İTKM) tərəfindən həyata keçirildiyi qeyd olunub.

Diqqətə çatdırılıb ki, bu strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin iki sərəncamı olub. Sərəncamlarda strategiyanın həyata keçirilməsi ilə bağlı institusional monitorinq, qiymətləndirmə və bir sıra digər məsələlər tənzimlənir. Proqram çərçivəsində işlərin gedirənə nəzarətin səmərəli təmin olunması məqsədilə İTKM-yə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə "İşğaldan azad edilmiş ərazilərə Böyük qayıdış dair I Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı"nın formalaşdırılması tapşırılıb. Monitorinq, qiymətləndirmə və nəzarət xüsusi yaradılmış portal üzərində həyata keçiriləcək, görülən bütün işlərlə bağlı məlumatlar portaldə yerləşdiriləcək. Verilən məlumatlar



əsasında qiymətləndirmələr aparılacaq, görülən işlərin gedişatı müzakirə ediləcək. Eyni zamanda strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlərin nəticələrinə dair dövlət başçısına hesabat təqdim olunaçaq.

Sonra İTKM-in icraçı direktoru Vüsal Qasımlı azərbaycan2030.gov.az portalı haqqında məlumat verib. Bildirib ki, 2030-cu ilə kimi müəyyən olunan 5 Milli Prioritet üzrə qoyulan hədəflərə çatmaq məqsədilə strategiyada 2022-2026-cı illər üçün 10 məqsəd müəyyən edilmişdir. Bu məqsədlərə çatmaq üçün 20 əsas hədəf indikatoru təyin edilmişdir. Strategiyanın təsviri məlumatlarının əks olunduğu üçüncü bölmədə nailiyyətlərin qiymətləndirilməsinə imkan verən digər indikatorlar hazırlanmışdır. Strategiyanın "Tədbirlər planı" bölməsində 65 fəaliyyət istiqamətinin 269 tədbiri üzrə 261 ilkin nəticə, 328 aralıq nəticə və 162 yekun nəticə indikatorları olmaqla toplam 751 indikator qeyd edilmişdir. Əsas hədəf indikatorları üzrə monitorinq strategiyasının icrasına başlandıqı müddət ərzindən davamlı olaraq həyata keçiriləcək və 2026-cı il üçün qarşıya qoyulmuş hədəf göstəricilərinə nail olunması əsas yol göstərici kimi çıxış edəcək.

"2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının monitorinq Portalı"ndan istifadə qaydalarının, həmçinin hesabatlılığın təmin edilməsi məqsədilə strategiyada nəzərdə tutulmuş tədbirlərin əsas icraçıları müəyyən edilmiş 33 qurumun 100-ə yaxın nümayəndəsinə təlimlər keçirilib. Həmçinin portaldan istifadə dair istifadəçi təlimatı və videotəlimat hazırlanmışdır. Nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasını təmin etmək və aidiyyəti dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi məqsədilə 8 işçi qrup formalaşdırılıb.

Monitorinqin aparılmasının əsas məqsədlərindən biri

də tədbirlərin icrası zamanı müvafiq tövsiyələrin təmin edilməsi ilə görülməli işlərin səmərəli həyata keçirilməsinə dəstək verməkdir. Belə ki, monitorinqdən əldə olunan nəticələr əsasında tədbirlərin icrası zamanı yaranan problemlər və bu problemlərin həlli ilə bağlı önleyici addımlar müəyyən edilir. Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrası zamanı nəticələrin izlənilməsi, inkişaf məqsədlərinə çatılmasında əvvəlcədən boşluqların müəyyən olunması və preventiv addımların atılması məqsədilə monitorinq nəticələri əsasında müvafiq tələblər hesabata tərtib olunacaqdır.

Monitorinqin aparılması məqsədilə əsas və digər icraçı qurumların iştirakı ilə 2022-2026-cı illəri əhatə edən əsas hədəf indikatorları üzrə illik hədəf göstəriciləri müəyyən edilmişdir. Bununla yanaşı, tədbirlər planında müəyyən edilmiş göstəriciləri müvafiq əsas və digər icraçı qurumların birgə iştirakı ilə illik olaraq tərtib olunacaqdır. Monitorinq hesabatında qeyd olunan nəticə indikatorları üzrə görülmüş işlər barədə məlumatlar təsviri formada təqdim edilir. Indikator cədvəli uğurlu ölçülməsində göstəricilər ortaya qoyulmuş strategiya üzrə hədəflərə çatılması nəticələrinin müəyyənəndirilməsinə kömək edir.

Strategiyanın təsirinə qiymətləndirilməsi metodologiyası "Dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları"na uyğun olaraq, 2025-ci ilə 2022-2024-cü illər üzrə görülmüş işlərin, 2027-ci ildə 2022-2026-cı illərdə görülmüş işlərin təsirini qiymətləndirmək üçün aparılacaq. Qiymətləndirmənin aparılmasında qabaqcıl beynəlxalq təcrübəyə əsaslanaraq effektivlik, uyğunluq, səmərəlilik, davamlılıq və təsir kəmiyyətləri əsas götürülməklə qiymətləndirmə sualları tərtib olunacaqdır.

Söyüdlüdə sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər hazırlanıb

Gədəbəy rayonunun Söyüdü kəndinin ərazisində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə ölkə Prezidentinin tapşırığı və Azərbaycan Respublikası Baş nazirinin 2023-cü il 21 iyun tarixli sərəncamı ilə yaradılmış komissiya tərəfindən aparılan araşdırma və monitorinqlərin nəticələri əsasında mövcud vəziyyət təhlil edilmiş, sağlamlıq, təhlükəsizlik, ekoloji mühitin yaxşılaşdırılması ilə bağlı kompleks təkliflər hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılmış komissiyanın məlumatında bildirilib.

"Nəticələr göstərib ki, ərazidə fəaliyyət göstərən müəssisə tərəfindən təhlükəsizlik, ekoloji, sanitariya qaydalarda pozuntulara yol verilib, istismar və tikinti prosesində müvafiq icra orqanlarının razılığı alınmayıb.

Bu səbəbdən hazırlanmış təkliflər paketində müəssisənin fəaliyyətinin müvafiq tənzimlənməsi haqqında qərar verilib.

Hazırlanan təkliflər planına beynəlxalq şirkətlərin iştirakı ilə ərazidə ekoloji auditin aparılması, tullantı anbarının reabilitasiya və rekultivasiya planının hazırlanması, mövcud tullantı anbarı və bəndinin dayanıqlılığının yoxlanılması, ətraf mühitin sağlamlaşdırılması tələblərinin tam olaraq yerinə yetirilməsi məsələləri daxil edilib.

Həmçinin istehsalatda müasir texnologiyaların tətbiqi şərtilə, şirkətin sonrakı fəaliyyətini davam etdirməsi də təkliflər planına əlavə olunub.

Yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, Söyüdü kəndində korporativ tibbi, sosial layihələrin həyata keçirilməsi də istismarçı şirkətin qarşısında qoyulan məsuliyyətlər sırasındadır.

Bu gün Gədəbəy rayonunda komissiyanın növbəti iclası keçirilib, istismarçı şirkətin nümayəndələri ilə görüş olub, sağlamlıq, ekoloji mühitin yaxşılaşdırılması məqsədilə monitorinq nəticələri əsasında müvafiq tələblər hesabata tərtib olunacaqdır.

Monitorinqin aparılması məqsədilə əsas və digər icraçı qurumların iştirakı ilə 2022-2026-cı illəri əhatə edən əsas hədəf indikatorları üzrə illik hədəf göstəriciləri müəyyən edilmişdir. Bununla yanaşı, tədbirlər planında müəyyən edilmiş göstəriciləri müvafiq əsas və digər icraçı qurumların birgə iştirakı ilə illik olaraq tərtib olunacaqdır. Monitorinq hesabatında qeyd olunan nəticə indikatorları üzrə görülmüş işlər barədə məlumatlar təsviri formada təqdim edilir. Indikator cədvəli uğurlu ölçülməsində göstəricilər ortaya qoyulmuş strategiya üzrə hədəflərə çatılması nəticələrinin müəyyənəndirilməsinə kömək edir.

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub



İyulun 17-də müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Respublikası Müdafiə Qüvvələri komandanının müavini general-mayor Zaza Çxaizdenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, general-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirdi. Azərbaycanın Gürcüstan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Qonaqlar həmçinin Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar barədə məlumatlandırılıb.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən general-mayor Z.Çxaizde öz növbəsində göstərilən diqqətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirdi. Ölkələrimiz arasında əlaqələrin daha da inkişaf etdirilməsində bu cür görüşlərin əhəmiyyəti qeyd olunub.

Görüşdə həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunması, birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraqa doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim edildi.

Prezidentin göstərişi ilə bölgələrdə vətəndaşların qəbulu keçirilir

İyulun 18-i baş prokuror Kamran Əliyev Biləsuvar Rayon Prokurorluğunun inzibati binasında Biləsuvar, Cəlilabad, Nefçala və digər rayonlardan olan vətəndaşları qəbul edib.

Baş Prokurorluğun Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbulda iştirak edən 91 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırıldığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.

Həmçinin baş prokuror Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 may tarixli Fərmanı əsasında yaradılan və Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron prokurorluq" informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair əməkdaşların təkliflərinə dinləyib, eləcə də müzakirələr aparılmaqla müvafiq göstərişlər verib.

Azərbaycan ilə Pakistan arasında nəqliyyat əlaqələrinin perspektivləri müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Pakistan İslam Respublikasına səfəri çərçivəsində bu ölkənin demir yolu və aviasiya naziri Xavaca Saad Rafiq, kommunikasiyalar naziri Əsəd Mahmud, dənizçilik naziri Syed Faysal Ali Subzvəri ilə ikitərəfli görüşlər keçirib.

AZƏRTAC xəbər verir ki, görüşlərdə iki ölkə arasında aviasiya, demir yolu və tranzit daşımaları sahələri daxil olmaqla, nəqliyyat sektorunu əhatə edən əməkdaşlığın inkişafı məsələləri müzakirə edilmişdir.

Rəşad Nəbiyev Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən

irimiqyaslı yenedənqurma və bərpə layihələri barədə məlumat verib. Bildirib ki, nəqliyyat infrastrukturunun inkişafı məqsədilə Azərbaycan bu sahədə böyük sərmayələr yatırır. Belə ki, bir sıra avtomobil və demir yolları çəkilib, yeni beynəlxalq hava limanları istifadəyə verilib.

Qeyd olunub ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) yaxın zamanda Bakıdan İslamabad, Lahor və Koraçi şəhərlərinə həftədə 2 dəfə olmaqla, birbaşa uçuşlar həyata keçirməyi planlaşdırır.

Tərəflər iki ölkə arasında daşımalar, o cümlədən tranzit daşımalar məsələsini müzakirə ediblər. Pakistanın limanlarından istifadə etməklə Azərbaycan üzərindən "Şimal-Qərb" və "Şimal-Cənub" dəhlizi vasitəsilə daşımaların həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Torpaqların istifadəsiz qalmasının qarşısını almaqla bağlı yeni layihənin icrasına başlanılır

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) - Türkiyə Tərəfdaşlıq Proqramı (FTPP II) çərçivəsində həyata keçiriləcək "Torpaqların tərki edilməsi problemini həll etmək və torpaqların konsolidasiyası prosedurlarını yaxşılaşdırmaq üçün kənd təsərrüfatı torpaq bazasının inkişafının gücləndirilməsi - GCP/SEC/022/TUR" layihəsi çərçivəsində görüş keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, eləcə də Dünya Bankının nümayəndələri, yerli və xarici ekspertlər iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin AZƏRTAC-a bildirilib ki, tədbiri açan kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova həyata keçiriləcək layihənin ölkə üzrə əhəmiyyətindən danışaraq, torpaqların istifadəsiz qalması ilə bağlı mövcud çətinliklərə toxunub. Nazir müavini qeyd edib ki, bütün dünyada kənd təsərrüfatı torpaqlarının istifadəsiz qalması ətraf mühitə və cəmiyyətin rifahına təsir etməklə qlobal torpaq örtüyünün dəyişməsinə gətirib çıxarır. Bu da öz növbəsində əkinçiyararlı torpaq sahələrinin deqradasiyası, təyinatına uyğun istifadə olunmaması, ərzaq təminatının pisləşməsi, iqtisadi imkanların itirilməsi, ekoloji vəziyyətin pisləşməsi ilə nəticələnir.

Qeyd edək ki, torpaqların istifadəsiz qalmasının qarşısını alınması məqsədilə Azərbaycan

can hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birlikdə 2016-2019-cu illərdə texniki əməkdaşlıq proqramı çərçivəsində "Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyamızın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək" layihəsi (TCP/AZE/3601) həyata keçirib. Noticədə "Torpaqların Konsolidasiyası üzrə Milli Strategiya" layihəsi, "Kənd Təsərrüfatı Torpaqlarının Konsolidasiyası haqqında" qanun layihəsi və "Torpaqların Konsolidasiyası üzrə Dövlət Proqramı" layihəsi hazırlanıb. Salyan rayonunun Şorsulu kəndində torpaqların konsolidasiyası üzrə pilot layihə icra olunub.

Tədbirdə çıxış edən Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Həyat layihənin məqsəd və vəzifələri, torpaq sahələrinin konsolidasiyasının əhəmiyyəti, aktuallığı, qabaqcıl ölkələrin bu sahədə təcrübəsi barədə ətraflı məlumat verib. FAO-nun torpaq mülkiyyəti üzrə məsləhətçisi "Torpaqların Konsolidasiyası üzrə Milli Strategiyamızın və Torpaqların Konsolidasiyası üzrə Pilot Layihənin hazırlanmasına dəstək" layihəsi barədə təqdimat edib, əldə olunan nəticələrlə bağlı görüş iştirakçılarına məlumatlandıraraq, yeni layihə çərçivəsində görülməli işlərə toxunub.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların maraqlarından suallar cavablandırılıb, tədbir iştirakçılarının rəy və təklifləri dinlənilib.

Azərbaycanda otuz bir partiya öz təşəbbüsü ilə fəaliyyətini dayandırır

Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə ölkəmizdə siyasi sistemin müasir çağırışlara və milli maraqlara uyğun təkmilləşdirilməsi, partiyalararası dialoq prosesinin dərinləşdirilməsi və bu sahədə münasibətlərin yeni konfigurasiya şəraitində qurulması ilə bağlı ardıcıl tədbirlər görülür. Bu məqsədlə beynəlxalq təcrübə öyrənilməklə siyasi partiyaların fəaliyyətini tənzimləyən yeni qanun layihəsi hazırlanıb və geniş ictimai müzakirələr keçirilməklə qəbul edilmişdir.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, "Siyasi partiyalar haqqında" qanun ölkədə həyata keçirilən demokratik islahatların növbəti təzahürü olaraq siyasi partiyaların fəaliyyətini səmərəli qurulmasına, daha sağlam siyasi mühitin formalaşmasına və siyasi qüvvələr arasında qarşılıqlı faydalı dialoqun genişləndirilməsinə xidmət edir. Yeni qanuna əsasən partiyanın azı 5000 üzvü olmalıdır və onlar üzvlərinin reyestrini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Bununla əlaqədar nazirlik tərəfindən normativ-hüquqi aktların yeni qanuna uyğunlaşdırılması istiqamətində

və digər aidiyyəti tədbirlər həyata keçirilib.

Qanunun qüvvəyə mindiyi tarixdən ötən müddətdə 31 partiya öz təşəbbüsü ilə ləğv olunmaları barədə bəyanat verib. Bəyanatlarda bu qərarların verilməsi Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkədə həyata keçirilən hərtərəfli uğurlu islahatlar, təşviq olunan siyasi dialoq, bərqərar olmuş siyasi sabitlik və milli həmrəylik mühiti, həmçinin Vətən müharibəsində əldə olunmuş Qələbə notçəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqələndirilib. Digər 27 siyasi partiya isə üzvlərinin adı, soyadı, atasının adı, doğulduğu tarix,

qeydiyyat ünvanı, qeydiyyatda olduğu partiyanın yerli təşkilatı və əlaqə telefon nömrəsini əks etdirən reyestrini Ədliyyə Nazirliyinə təqdim edib.

Nazirlik tərəfindən "Siyasi partiyalar haqqında" qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində bir sıra qüsurlar, o cümlədən - üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestri daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması və sair müəyyən olub. Bununla bağlı partiyalara müvafiq məlumat verilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların qanunla müəyyən edilmiş müddətdə aradan qaldırılmasının zəruriliyi diqqətə çatdırılıb.

Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən bu sahədə tədbirlər davam etdirilir və partiyalara müraciət edilərək qüsurların aradan qaldırılması üçün lazımı yardımın göstərilməsi məqsədilə onlarla görüşlərin keçirilməsinə hazır olduğu bildirilir.

Dövlət Neft Fondunun aktivləri 55 milyard dollara yaxınlaşıb

Bu il iyunun 30-na Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 12 faiz artaraq 54 915,1 milyon ABŞ dolları olub.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-iyun ayları ərzində fondun büdcə gəlirləri 11 701,4 milyon manat, büdcə xərcləri isə 2 680,8 milyon manat təşkil edib.

Yanvar-iyun ayları ərzində ARDNF-in neft və qaz satışlarının həyata keçirilməsi ilə bağlı gəlirləri 8 624,3 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 7 854,6 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri

kasında ali təhsil sisteminin beynəlxalq rəqəbatliliyinin artırılması üzrə Dövlət Proqramı'nın maliyyələşməsinə 5,2 milyon manat yönəldilib. "Gənclərin xarici ölkələrinə nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın maliyyələşməsinə 3,6 milyon manat yönəldilib.

Yanvar-iyun ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 11,0 milyon manat təşkil edib.

Bu ilin ilk yarım ilində aktivlərin artımı ARDNF-in büdcə gəlirlərinin büdcə xərclərinə üstünlüyü, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər

hesabına olub. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhmi altportfelində müşahidə edilmişdir. İlin əvvəlindən iqtisadi canlanma müşahidə olunsa da, sət monetar siyasətin davam etməsi iqtisadiyyatda yavaşlamanı riskini artırır. Eyni zamanda inflyasiyanın aparıcı mərkəzi bankların hədəf dərəcələrindən hələ də yuxarı olması gələcəkdə faiz dərəcələrinin artmasını istisna etmir. Aktivlərin həcmimin artmasına həm də qızılın qiymətinin qalxması və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənlərinin ABŞ dollarına qarşı güclənməsi ilə büdcədənəkar gəlirlər töhfə verir.



Ermənistan tərəfindən hava və suyun çirkləndirilməsi nəticəsində milyonlarla insanın həyatı və ətraf mühit təhlükədədir

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları beynəlxalq ictimaiyyətə və BMT-yə müraciət ünvanlayıblar

Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer kürəsinin ekosistemində regional və global təsir göstərən ekoloji fəlakətə əlaqədar beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıb. AZƏRTAC müraciəti təqdim edir.

"Biz aşağıda imzası olan Azərbaycan Respublikasında fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Birləşmiş Millətlər Təşkilatına və beynəlxalq ictimaiyyətə müraciət edirik ki, Ermənistan Respublikasının dağ-mədən sənayesinin fəaliyyəti nəticəsində yaranan, Yer Kürəsinin ekosistemində regional və global təsir göstərən ekoloji fəlakətə təcili diqqət yetirilsin (sübutlar və əsaslandırılmış faktlar əlavə olunur). Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemində degradasiyaya ilə nəticələnib və bu, yalnız Ermənistanın ətraf mühitini üçün deyil, həm də qonşu ölkələr üçün ciddi təhlükə yaradır. Mədən fəaliyyətinin ətraf mühitə vurduğu ziyan həm regionda, həm də ondan kənarında icmaların sağlamlığına və rifahına təhlükə törədirək transsərhəd təsir göstərir.

Ermənistanın dağ-mədən sənayesində qeyri-şəffaf və hesabatlı olmayan istismar fəaliyyətinin geniş təsir dairəsində davamlı inkişaf üçün yaranmış təhlükə insanlara və ətraf mühitə zərər verir. Sənaye müəssisələrinin yüksək zərərli kimyəvi tullantıları demək olar ki, bütün transsərhəd suları çirkləndirir. Bu ekoloji təsir insanların sağlamlığına və təhlükəsizliyinə, flora, faunaya, torpaq, hava və su strukturlarına təsir göstərir.

Bu tullantıların Araz çayına axıdılması çayın canlılar aləminə və suvarma üçün onun suyunun istifadə edən geniş təsərrüfatlara ciddi təhlükə yaradır. İcməli su təchizatına potensial zərər insanların sağlamlığı və su təhlükəsizliyi üçün risklər yaradır ki, bu da sərhədyanı bölgələrdə yoluxucu xəstəliklərin yayılması ilə nəticələnə bilər. Bu vəziyyət həm Azərbaycan, həm də Ermənistan üçün ciddi ictimai səhiyyə böhranı yarada bilər.

Birləşmiş Millətlər Təşkilatının Baş katibi
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının (OHCHR) İdarəsi
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD)
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP)
Birləşmiş Millətlər Təşkilatının İnsan Məskunlaşmaları Proqramı
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP)
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF)
Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR)
BMT-nin Qadın Agentliyi
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE)
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)
BMT-nin insan hüquqları və ətraf mühit üzrə xüsusi məruzəçisi
BMT-nin zərərli maddələr və insan hüquqları üzrə xüsusi məruzəçisi
BMT-nin iqlim dəyişikliyi kontekstində insan hüquqlarının təşviqi və müdafiəsi üzrə xüsusi məruzəçisi
Avropa Komissiyası
Avropa Şurası
Avropa Parlamenti
Avropa Ətraf Mühit Agentliyi
Ümumdünya Vəhşi Təbiət Fondu (WWF)
Qlobal Ətraf Mühit Fondu (GEF)
"Friends of Earth" təşkilatı
İnsan Hüquqları Təşəbbüsü Birliyi (CHRI)
"Greenpeace" təşkilatı

Sübutlar və əsaslı faktlar

Ermənistan Qafan dağ-mədən kompleksinin fəaliyyəti nəticəsində yaranan, tərkibində ağır metallar olan mədən tullantılarının transsərhəd çayları olan Oxçuçay və Araz çaylarına axıtılmasına göz yumur. 270 milyon kvadratmetr ərazini əhatə edən və mədən tullantıları hovuzuna kimi istifadə olunan Artsevanik su anbarı bütün region üçün ciddi təhlükə yaradır.

Ermənistanın Qafan mədən kompleksi daxilində 4,6 milyon kvadratmetr ərazini əhatə edən Qutqum (Qeqanuş) mədən tullantıları yatağı region üçün ciddi təhlükə yaradır. Əkərək (Aqarak) mis-molibden kombinatının tərkibində ağır metallar olan mədən tullantıları Kərçivançay vasitəsilə Araz çayında çirklənmə problemini daha da artırır.

İldə təxminən 10 min unsiya qızılın emal edildiyi Göyçə (Sevan) Daşdem qızıl mədəninə davam edən əməliyyatlar davamlı çirklənməyə səbəb olub və zərərli çirək suları yaxınlıqdakı çayları, o cümlədən Bərgüşad (Vorotan) çayını çirkləndirib. Bərgüşad çayı da öz növbəsində transsərhəd Araz çayına tökülür.

Ermənistanın Lori bölgəsində Axtala mədəni ildə təxminən 5 min ton mis və qurğuşun hasil edir ki, bu da yaxınlıqdakı Tona (Debed) çayının çirklənməsinə səbəb olur. Tona çayı daha sonra Kür çayına tökülür. Axtala mədəni 2017-ci ildə Ermənistanın vətəndaş cəmiyyəti, ekoloji fəalları təzyiqlərinə nəticəsində hökumət tərəfindən ekoloji narahatlıqlara görə bağlanmış, lakin təəssüf ki, o, 2020-ci ildə istismarı bərpa edib.

İldə təxminən 1,5 milyon ton filiz hasilatı ilə manqan filizi, manqan dioksidi və digər manqan məhsullarının istehsalına cavabdeh olan Qafan Manqan Zavodu Cənubi Qafqaz regionu üçün mühüm içməli su mənbəyi kimi istifadə olunan yaxınlıqdakı Bərgüşad çayını əhəmiyyətli dərəcədə çirkləndirir. Bu çirkləndiricilər müxtəlif sağlamlıq problemlərinə, o cümlədən tonəffüs problemləri, nevroloji xəstəliklər və xərçəngə səbəb olur.

Mis, sink və qurğuşun istehsalı ilə məşğul olan Ellər (Qotay) metallurgiya zavodu mühüm içməli su mənbəyi olan Arpaçayın mis, qurğuşun və kadmium kimi ağır metallarla çirkləndirilməsinə səbəb olur. Bu, ilk növbədə kütkür dioksidi, azot oksidləri və hissəciklərinin daxil olduğu havanın ciddi şəkildə çirklənməsi ilə insan sağlamlığına zərərli təsir göstərir.

İldə təqribən 100 min ton mis emal edən Göyçə (Geqarkunik) misəritmə zavodu atmosfərə əhəmiyyətli miqdarda kütkür qazı və digər çirkləndiricilər buraxır. Bu, havanın çirklənməsinə və turşulu yağışların yaranmasına səbəb olur. Ellər zavodu kimi Göyçə Mis Əritmə Zavodunun da tullantı suları əsas içməli su mənbəyi olan Arpaçaya axıdılır. Nəticədə, Arpaçayın daşdığı çirkləndiricilər sonda Araz çayına çatır.

Azərbaycan Respublikası ilə Ermənistanın sərhədində - Arazdöyən (Yerasx) adlı ərazidə həyata keçirilən nəhəng metallurgiya zavodunun tikintisi dayandırılmalıdır. Bu zavodun zərərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsiri böyük olacaqdır. İcməli su təchizatının bu çirklənməsi sərhədyanı ərazilərdə yoluxucu xəstəliklərin yayılma riskini artırır, həm Azərbaycanca, həm də Ermənistanca təsir edən əhəmiyyətli ictimai səhiyyə böhranı yarada bilər.

Amuldağ (Amulsar) qızıl yatağında aparılan əməliyyatlar nəticəsində tərkibində ağır metallar olan mədən tullantıları Qafqaz dağlarında eroziya prosesini xeyli sürətləndirir. Yatağın tullantıları Bərgüşad (Vorotan) və Həkəri çayları vasitəsilə Araz çayına axıdılır. Yataq həm də Azərbaycan ərazisindən keçən Arpaçay və Bazarçay çayları arasında ərazidə yerləşir. Bu sənaye tullantıları son nəticədə Araz çayı ilə birləşən Kür çayı vasitəsilə Xəzər dənizi hövzəsi üçün ciddi təhlükə yaradır. Nəticədə təkcə Azərbaycana deyil, İrana və digər Xəzər yarı ölkələrə də böyük ekoloji ziyan vurur.

Yuxarıda qeyd olunan sənaye müəssisələrinin çirək suları suda yaşayan canlılar aləminə mənfi təsir göstərir, həm ekosistem, həm də insanlar üçün ciddi təhlükə yaradır.

Ermənistan dağ-mədən sənayesi ekoloji norma və standartların öksəriyyətini, habelə BMT Konvensiyalarını pozur, o cümlədən:

1. BMT-nin Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası - 17 mart 1992-ci ildə qəbul edilmiş Helsinki Konvensiyası ümumi su obyektlərini, beynəlxalq göllərin mühafizəsi və istifadəsinə yönəlmişdir. Konvensiya qəbul edir ki, insan fəaliyyəti nəticəsində transsərhəd sularla bəzən dəyişikliklər ətraf mühitə hər hansı əhəmiyyətli mənfi təsir etdiyi zaman tərəflər danışıqlar aparmalıdır. Bununla belə, Ermənistan transsərhəd su axarlarına ekoloji ziyan vurmaqla, bu Konvensiyanın qaydalarını və prinsiplərini pozur;
2. BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında "Su və sağlamlıq haqqında" protokol su ekosistemlərinin qorunmasına, su ilə əlaqəli xəstəliklərin qarşısının alınmasına, onlara nəzarət edilməsinə və təsirlərin azaldılmasına xüsusi diqqət yetirir. Konvensiyanın məqsədlərinə nail olmaq üçün protokolda iştirak edən tərəflər içməli suyun keyfiyyəti, axıdılma keyfiyyəti, su təchizatı və tullantı sularının təmizlənməsi sistemlərinin səmərəliliyi üçün milli və yerli hədəfləri müəyyən etməlidir. Protokolu imzalayan tərəf kimi Ermənistan transsərhəd su axarlarına və göllərə ziyan vuran mədən əməliyyatları ilə bağlı üzərinə götürdüğü öhdəliklərə əməl etmir;
3. BMT-nin Avropa İqtisadi Komissiyası təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət haqqında Bazel Konvensiyasının əsas məqsədi insan sağlamlığını və ətraf mühiti təhlükəli tullantıların mənfi təsirlərindən qorumaqdır. Konvensiyanı imza atan Ermənistan yuxarıda qeyd olunan dağ-mədən sənayesinin təhlükəli tullantıları ilə ətraf mühitə zərər vurararaq Konvensiyanın tələblərinə əməl etmir;
4. Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair BMT Konvensiyası havanın çirklənməsi siyasətinin beynəlxalq koordinasiyasına dair çərçivə təmin edir. Konvensiyanın və onun protokollarının ratifikasiyası və həyata keçirilməsi bir çox tərəflər üçün sağlamlıq və ətraf mühitə təsirləri birtərəfli tədbirlərlə daha səmərəli şəkildə azaltmaq məqsədi daşıyır. Ermənistan indiyədək apardığı mədən sənayesi işləri ilə bağlı atmosferin uzunmüddətli çirkləndirilməsi ilə əlaqədar danışıqların aparılması üçün təşəbbüs göstərməmişdir;
5. BMT-nin Avropa İqtisadi Komissiyasının Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi Konvensiyası (Espo Konvensiyası) da Ermənistan tərəfindən pozulan sənədlərdən biridir. Espo Konvensiyası ekoloji məsələlərin milli sərhədləri aşdığı ətraf mühitə və bu məsələlərin transsərhəd bir

Hazırda Ermənistan Avropa İttifaqından Şərqi Tərəfdaşlığı ölkələrində yaşıl sənayenin inkişafı üzrə "EU4Environment" proqramı çərçivəsində qrantlar alır. Biz Avropa İttifaqına müraciət edirik ki, bu maliyyə vasitəindən regionda təbiətin məhv edilməsi və ekoloji tarazlığın pozulması ilə nəticələnən fəaliyyətlərin icrası üçün deyil, təyinatı üzrə istifadə olunması təmin edilsin.

Ermənistan BMT-nin bir sıra konvensiyalarının, o cümlədən "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" Konvensiyasının, "Su və sağlamlıq haqqında" protokolunun, o cümlədən BMT-nin "Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət" haqqında Bazel Konvensiyasının, "Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair" Konvensiyanın, "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası" Konvensiyasının (Espo Konvensiyasının) tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini və s. kobud şəkildə pozur.

Biz bilirik ki, Birləşmiş Millətlər Təşkilatı və aşağıda adları sadalanan beynəlxalq, regional qurumlar ekoloji problemlərin həllində mühüm rol oynayır və Ermənistanın yaratdığı ekoloji problemlərin həllində dəstək göstərə bilər. Biz inanırıq ki, BMT və digər qurumlar ekoloji problemləri həll etmək üçün təsira məruz qalan ölkələr arasında diplomatik danışıqları və dialoqları asanlaşdırabilir. Onlar qarşılıqlı faydalı həllərin tapılmasına dialoqu və əməkdaşlığı inkişaf etdirmək üçün vasitəçi kimi çıxış edə, həmçinin beynəlxalq QHT-ləri və region ölkələrindən (Gürcüstan və Azərbaycan QHT-ləri də daxil olmaqla) vətəndaş cəmiyyəti nümayəndələrini cəlb edərək zərərin dərəcəsini və potensial həll yollarını anlamaq üçün ətraf mühitin qiymətləndirilməsinə həyata keçirməklə, texniki ekspertiza təklif edə bilərlər. Biz bu təşkilatlara müraciət edirik ki, Ermənistan mövcud ekoloji konvensiyalara əməl etməyə çağırınsınlar. Biz onlardan Ermənistan dağ-mədən müəssisələrinin fəaliyyətini izləməklə, beynəlxalq ekoloji normalara riayət olunmasını təmin etmələrini xahiş edirik.

Biz müraciət edirik:

neçə dövlətə təsir etdiyi halda, beynəlxalq danışıqların zərurətini vurğulayır. Azərbaycan tərəfinin qarşılıqlı razılaşması olmadan Ermənistan tərəfindən sərhəddə aparılan tikinti işləri transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci il Espo Konvensiyasının açıq şəkildə pozulmasıdır;

6. Ermənistan bu ekoloji cinayətləri törətməklə, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, xüsusən də "Yaşıl Səhiyyə və Rifah" üzrə 3-cü, "Təmiz Su və Sanitariya" üzrə 6-cı, "Məsuliyyətli İstehsal və İstehlak" üzrə 12-ci, "İqlim dəyişikliyinə nəticələni ilə mübarizə" üzrə 13-cü və "Yer Ekosisteminin Mühafizəsi" mövzusunda 15-ci hədəflərin də öləyhinə çıxır;

7. BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsipləri mədən sənayesi də daxil olmaqla biznesdə məsuliyyətli davranış təşviq etmək üçün çərçivə müəyyən edir. Bu prinsiplər şirkətlərin insan hüquqlarını qorumaq, ətraf mühitə mənfi təsirlərin qarşısını almaq və təsiri məruz qalmış icmalarla şəffaf, inklüziv şəkildə ünsiyyət qurmaq ehtiyacını vurğulayır. Biz həmçinin şirkətləri yuxarıda qeyd olunan riskləri qəbul etməyə və ətraf mühitə böyük mənfi təsirləri olan dağ-mədən sənayesinə dəstəyini dayandırmaya çağırırıq;

8. Orhus Konvensiyası ətraf mühit məsələlərində informasiyaya çıxışın, ictimaiyyətin iştirakının və ədalətli təmin edilməsində mühüm rol oynayır. Bu Konvensiyanı imzalayan Ermənistan zərər çəkmiş regionun əhalisinin mədən fəaliyyəti, qoruların qəbulu proseslərində iştirakı və ətraf mühitə dəyər zərərin aradan qaldırılması yolları haqqında məlumat olma ehtiyacını təmin etməklə, öz öhdəliklərini yerinə yetirməlidir.

Biz beynəlxalq norma və prinsiplərin pozulmasını nəzərə alaraq, BMT və digər beynəlxalq, regional təşkilatları Ermənistanın davam edən ekoloji pozuntularına son qoymağı təmin etməyə, yuxarıda sadalanan ekoloji fəlakətlərə adekvat reaksiya verməyə çağırırıq.

İmzalar:

1. Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu Sabit Bağurov
2. "Sağlamlığa Xidmət" İctimai Birliyi Pərvanə Vəliyeva
3. "Ümid" Sosial İnkışafa Dəstək İctimai Birliyi İsrayil İskəndərov
4. D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnun Müdafiə Cəmiyyəti Novella Cəfərova
5. Ekoloji Maarifçilik və Monitoring İctimai Birliyi Qəmzə Yusubova
6. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi Ramil İsgəndərli
7. "Sudan İstifadə Sahəsində Ekspertlər" İctimai Birliyi Amin Məmmədov
8. "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyi Zaur İbrahimli
9. Konstitusiyaya Araşdırmalar Fondu Əliməmməd Nuriyev
10. Vətəndaş Tədqiqat və İnkişaf İctimai Birliyi Günəl Səfərova
11. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası Sahib Məmmədov
12. Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyi Xəlil Kazımov
13. İnsan Hüquqlarının və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi Səltənət Qocamanlı
14. Neft Araşdırmalar Mərkəzi İlham Şaban
15. "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi Əhməd Abbasbəyli
16. "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İctimai Birliyi Səadət Bənanıyarlı
17. Demokratiya və İnsan Hüquqları Komitəsi Çingiz Qənzadə
18. "Sağlamlıq və Maarifləndirmə" İctimai Birliyi Anar Xəlilov
19. "Elmi Araşdırmalar" İctimai Birliyi Telman Qasımov
20. "Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyi Elman Cəfərlı
21. Biosfer İctimai Birliyi Qorxmaz İbrahimli
22. "Sosial-iqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyi Rəhilə Mehtiyeva
23. "Səma və Eko" Sosial İqtisadi İnkişafa Dəstək İctimai Birliyi İradə Həsənova
24. "Şəfəq" Ekoturizm İctimai Birliyi Vamiq Babayev
25. "Vərəmsiz Gələcəyə Doğru" İctimai Birliyi Çingiz Ramazanlı
26. Həməftiyyəli Xəstələr Tədbiri İctimai Birliyi Hüseyinov
27. Azərbaycan Uşaqları İctimai Birliyi Kamal Ağazadə
28. Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyi Səməd Vəkilov
29. "Sağlamlıqın Qorunması" İctimai Birliyi Yəzgül Abdəyeva

Ermənistan regionun ekoloji terror mənbəyidir

Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəlakətə səbəb olan fəaliyyəti barədə beynəlxalq ictimaiyyətə və Birləşmiş Millətlər Təşkilatına (BMT) müraciət ünvanlayıblar. Müraciətdə qeyd olunub ki, Ermənistanın Azərbaycanla sərhəd bölgəsində davam edən mədən əməliyyatları ekosistemə ciddi ziyan vurur. Bu ekoloji təsir insanların sağlamlığına, flora, faunaya, torpağa, havaya və suya ciddi təhlükə yaradır. Mövzu ilə bağlı məktub ünvanlayan ictimai birliklərin nümayəndələrinin fikirlərini öyrəndik. Onların sözlərinə görə, BMT və bir sıra digər beynəlxalq və regional təşkilatlar Ermənistanı yaradığı ekoloji problemlərin aradan qaldırılması üçün təsir göstərə bilərlər.



Ermənistan ətraf mühitə və insanların sağlamlığına ziyan vurur



Bədnam qonşumuz aldığı qrantlardan təbiətin məhv edilməsi üçün istifadə edir

"Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyinin sədri Əhməd Abbasbəyli bildirib ki, Ermənistanın dağ-mədən sənayesinin ətraf mühitə vurduğu ziyan təkcə regional deyil, eyni zamanda global səviyyədə təhlükəlidir: "Ermənistan öz ərazisində ətraf mühitə və insanların sağlamlığına laqeyd yanaşsa da, biz Azərbaycanın vətəndaş cəmiyyətlərinin nümayəndələri olaraq, respublikamızın və regionun təhlükəsizliyi məsələsinə ciddi yanaşırıq. Ermənilərin regionu ekoloji fəlakətə üz-üzə qoyması onların qədim və güclü xalq mifini bir daha darmadağın edir. Aydın olur ki, ermənilər Orta əsrlərdə və ondan əvvəlki dövrlərdə yaşamış vəhşi barbarlara xas davranışlar sərgiləyirlər. Bu vəhşi münasibəti həm insanlara, həm də tarixi mədəniyyət abidələrinə, eləcə də flora və faunaya münasibətdə nümayiş etdirirlər".

Müsaibimizim sözlərinə görə, BMT və digər beynəlxalq təşkilatlara ünvanlanmış məktubda ermənilərin ekoloji terror siyasətinə dair çoxlu sübutlar yer alıb. Onların böyük əksəriyyəti elə 30 illik işğal ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında törətdikləri cinayətlər əməllərlə bağlıdır. Ermənilər vandalları məşəllərini qırıb, çaylarını çirkləndirib, flora və faunamızı məhv ediblər. İndi də dağ-mədən sənayelərində qeyri-şəffaf və hesabətli olmayan istismar fəaliyyəti ilə məşğuldurlar. Beləliklə, ermənilər ənənəvi olaraq insanlara və ətraf mühitə zərər verməyə davam edirlər".

Əhməd Abbasbəyli əlavə edib ki, Ermənistan BMT-nin bir sıra konvensiyalarına məhəl qoymur. Ermənistan "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" Konvensiyanın, "Su və sağlamlıq haqqında" protokolun, "Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət" haqqında Bazel Konvensiyasının, "Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair" Konvensiyanın, "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası" Konvensiyasının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini kobud şəkildə pozur.

"Şəfəq" Ekoturizm İctimai Birliyinin sədri Vamiq Babayev də Ermənistanın ekoloji terror siyasətinə dair çoxlu sübutlar yer alıb. Onların böyük əksəriyyəti elə 30 illik işğal ərzində Qarabağ və Şərqi Zəngəzur torpaqlarında törətdikləri cinayətlər əməllərlə bağlıdır. Ermənilər vandalları məşəllərini qırıb, çaylarını çirkləndirib, flora və faunamızı məhv ediblər. İndi də dağ-mədən sənayelərində qeyri-şəffaf və hesabətli olmayan istismar fəaliyyəti ilə məşğuldurlar. Beləliklə, ermənilər ənənəvi olaraq insanlara və ətraf mühitə zərər verməyə davam edirlər".

Əhməd Abbasbəyli əlavə edib ki, Ermənistan BMT-nin bir sıra konvensiyalarına məhəl qoymur. Ermənistan "Transsərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" Konvensiyanın, "Su və sağlamlıq haqqında" protokolun, "Avropa İqtisadi Komissiyasının Təhlükəli tullantıların transsərhəd daşınmasına və utilizasiyasına nəzarət" haqqında Bazel Konvensiyasının, "Uzunmüddətli transsərhəd havanın çirklənməsinə dair" Konvensiyanın, "Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə Avropa İqtisadi Komissiyası" Konvensiyasının tələblərini, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini, Biznes və İnsan Hüquqları üzrə BMT-nin Rəhbər Prinsiplərini kobud şəkildə pozur.

Nəzrin QARDAŞXANOVA, "Azərbaycan"

QMİ-nin Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və səlahiyyətli nümayəndələri Məhərrəm ayının başlanması ilə əlaqədar iyulun 18-də əhaliyə müraciət ediblər.

AZƏRTAC müraciəti təqdim edir: "AMEA-nın Şamaxı Astrofizika Rəsədxanasının rəsmi hesablamalarına görə, Hicri-qəməri təqvimini ilə 1444-cü il başa çatır, yeni 1445-ci ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2023-cü il iyul ayının 19-na, Aşura günü isə iyul ayının 28-nə təsadüf edir.

Əsrlər boyu Azərbaycan xalqının yaddaşında iz qoyan Məhərrəm ayının Aşura günü - Peyğəmbərimiz Məhəmməd (s.a.s.) öziz nəvəsi İmam Hüseyin əleyhissalamın ailəsi və səhabələri ilə birlikdə haqsızlığa və zülmə qarşı mübarizədə şəhadətə yetişməsi dünya tarixində fədakarlıq salnaməsi kimi dəyərləndirilir. Kərbəla şəhidləri İslamın "yaşılığa dövlət və pisləkdən çəkindirmə" məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirmiş, din, Vətən, torpaq, ailə şərafəti və müqəddəs amallar uğrunda şəhadətin müqəmməl əxlaq nümunəsini yaratmışlar. Hamımız yaxşı xatırlayırıq ki, bu il anadan olmasın 100 iliyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev Təzəvir məscidində Aşura mərasimindəki tarixi çıxışında demişdi: "Biz bundan sonra da haqq-ədalət, torpaq, Vətən yo-



lunda şəhid olmuş Həzrət İmam Hüseyin(ə) və onun bütün silahdaşlarının qəhrəmanlığını, şəhidliyini heç vaxt unutmayacağıq".

Biz, Azərbaycan müsəlmanları şükürlər edirik ki, builki Məhərrəm ayı Qarabağ həsrətinin sonu, illər boyu dualar etdiyimiz zəfər dönməsinə təsadüf edir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı ordumuzun bizlərə yaşadığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizin rifahı üçün dualar edirik. İşğaldan azad olmuş ərazilərimizdə yenidən qurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük qayıdışı - bütün bunlar Allah-Təalının lütfü ilə müdrik dövlət başçımızın səyləri sayəsində reallaşan arzularımız, dualarımızdır. Uca Allah xalqımızı, dövlətimizi hiyf etsin, dövlət rəhbərimiz və Ali Baş Komandanımızın Azərbaycan naminə fəaliyyətinə daim rəvəc versin.

Son illər məhərrəmlik dönəmində dindarları İslama yad əməllərdən və xurafatdan çəkirdən əsas tədbirlərdən biri - Kərbəla şəhidlərinin xatirəsinə qanvermə aksiyası müqəddəs dinimizə layiq olan ən münasib əzadərlik nümunəsi kimi bilavasitə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə reallaşan və xalq tərəfindən təqdir edilən hadisədir. Ümidvarıq ki, inşallah, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında Allah rızası üçün İmam Hüseyin (ə) və əziz şəhidlərin xatirəsinə ehsan niyyəti ilə qan verəcək, minlərlə xostə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara şəfa bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb-səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcəkdir.

Qazılar Şurası olaraq dindarlarımızı xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və sair dinimizə görə qəbul ediləndir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, "Dini etiqad azadlığı haqqında" qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Azərbaycan qanunları

na əsasən, təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələf gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, küçə yürüşləri və ictimai asayişin pozulması icazəli deyildir. Özəlliklə son zamanlar koronavirusun yenilmə təhlükəsini nəzərə alaraq məhərrəmlik ayının ayınları tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırılması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr öz bölgə məscidlərində görülən tədbirlər barədə tam hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər.

Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı, Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar və Xocalı soyqırım qurbanlarının əziz xatirəsinə yad etməklə şəhidlərimizə rəhmət, qazilərimize şəfalar diləmək bizim vəfə borcumuzdur. Peyğəmbərimiz Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyətin ən yüksək məqamına yüksələn şəhidlər, o cümlədən Kərbəladə və Vətən uğrunda şəhid olan övladlarımıza rəhmət, qazilərimize şəfa, bütün xalqımıza dəyər və səadət diləyirik".

Şeyxülislam: "Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşmış"



Məhərrəm ayının başlanması ilə əlaqədar iyulun 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) iclas keçirilib.

QMİ-nin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iclasda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə bu ayın Vətən müharibəsi şəhidlərimizin anılması üçün müqəddəs vətən olduğunu diqqətə çatdırıb. Şeyxülislam Vətən müharibəsində qələbəmizin əsas qüvvətverici amillərinin dövlətçilik birliyi, ölkə Prezidentinin ətrafında sıx birləşmək, cəmiyyət daxilində milli və dini həmrəylik olduğunu diqqətə çatdırıb. QMİ sədri bu dəyərlərin qorunmasını gələcək zəfərlərə doğru addımlağımız üçün önəmli olduğunu bildirərək din xadimlərinin üzərinə düşən mənəvi vəzifələri xüsusilə xatırladı.

"Dövlət-din münasibətlərinin yüksək səviyyəsinə təməlini qoyan, bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərə hər zaman diqqət və qayğı ilə yanaşmış. Ümummilli Liderin başlatdığı ali mənəviyyət yolu bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ən yüksək səviyyədə davam və inkişaf etdirilir", - deyə Şeyxülislam vurğulayıb.

Tədbirdə Ulu Öndərin milli-mənəvi dəyərlərə ehtiramını əks etdirən film nümayiş etdirilib.

Toplantıda QMİ Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə əlaqədar müraciəti oxunub və qəbul olub.

Iclasda təşkilati məsələlərə baxılıb. QMİ Qazılar Şurasının tərkibində dəyişikliklər edilib, vəfatı, səhəti və ya səlahiyyət müddətinin başa çatması ilə əlaqədar 3 nəfərin səlahiyyətli nümayəndəsi, 3 nəfərin isə qazi olaraq fəaliyyətinə xitam verilib. Qazılar Şurasına 7 nəfər yeni qazını və QMİ-nin 3 yeni səlahiyyətli nümayəndəsinin təyini olunması barədə məlumat verilib. Sədrə yeni müavin təyin edilib.

Daha sonra Şeyxülislam A.Paşazadə QMİ-nin dinlərarası dialoq və əməkdaşlıq müstəvisində xalqımızın, dövlətimizin marağı və mənafətinə xidmət etmək üçün həyata keçirdiyi görüş və tədbirlər barədə din xadimlərinə məlumat verib. Bildirib ki, dünyada ölkəmizə olan etimad və ehtiramın mənbəyi Azərbaycan dövlətçiliyinin uğur və qələbələridir. Eyni zamanda İdarənin Ümumdünya Kilsələr Şurasına ünvanlanmış etiraz məktubu din xadimlərinin diqqətinə çatdırılıb.

Iclasda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı din xadimlərinə öz tövsiyələrini bildirib. Onların Vətən müharibəsi günlərində yüksək vətənpərvərlik nümunəsi göstərdiklərini xüsusilə vurğulayan komitə sədri Məhərrəmlik mərasimləri dövründə də dinimizin dəyərlərini insanlara çatdırılmasında din xadimlərinin üzərinə düşən məsuliyyəti xatırladaraq xurafat elementlərinin yer almaması üçün diqqətli olmağı tövsiyə edib. Komitə rəhbəri dini mərkəzin verdiyi qərar və dini hökmlərin təyinat üzrə çalışan din xadimləri üçün icbari xarakter daşıdığı diqqətə çatdırıb.

Iclasda imamların sualları dinlənilib, din xadimlərinin maraqlandıran məsələlərə şərh verilib.

Həmçinin iclasda Vətən uğrunda şəhidlik zirvəsinə ucalanların ruhlarına dualar oxunub.

Belçika azərbaycanlıları beynəlxalq ictimaiyyətdən minalarla əlaqədar Ermənistanı təzyiqli artırmağı tələb ediblər

Belçikada yaşayan Azərbaycan icması ölkəmizin işğaldan azad olmuş ərazilərində Ermənistanın mina təhlükəsi yaratması ilə bağlı növbəti dəfə beynəlxalq ictimaiyyətə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Belçika Azərbaycanlıları Federasiyası adından beynəlxalq təşkilatlara ünvanlanan bəyanatda Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində arıqlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı sahibkar Əliyev Sahib İsa oğlunun bu il iyulun 13-də mina partlayışı nəticəsində xəsarət aldığı barədə məlumat verilib.

Qeyd edilib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minaların və partlamamış hərbi sursatların mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam etməsinin, beynəlxalq hüquq norma və prinsiplərinə hörmətsizliyin açıq nümayişinin göstəricisi olan bu insident Belçikada yaşayan soydaşlarımızda dərin narahatlıq doğurub.

Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terrorunun Azərbaycanın hərbi qüvvələrinin və mülki şəxslərinin həyatını itirməsi və ya yaralanması ilə nəticələndiyi, bu təhlükənin keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışına və bölgədə həyata keçirilən bərpayıcı işlərə əngəllər törətdiyi bir daha diqqətə çatdırılıb.

Belçika Azərbaycanlıları Federasiyası beynəlxalq təşkilatları mına sahələrinin dəqiq xəritələrini ölkəmizə təqdim etməsi, BMT-nin Minalardan Təmizləmə Xidməti (UNMAS) kimi minalarla mübarizə aparən beynəlxalq təşkilatlarla çalışması üçün Ermənistanı güclü təzyiqli göstərməyə çağırıb.

Qərbi Azərbaycan İcması Fransa Senatı sədrinin Ermənistanı silahlandırmaq çağırışını qətiyyətlə pisləyir

Qərbi Azərbaycan İcması Fransa Senatının sədri Jerar Larşenin Fransa hökumətinin Ermənistanı silahlandırmaq çağırışını qətiyyətlə pisləyir. AZƏRTAC xəbər verir ki, bu barədə icmanın bəyanatında bildirilib.

Qeyd olunub ki, Ermənistanın beynəlxalq hüququn pozulması üzrə bədnam tarixçəsini nəzərə alsaq, belə bir addımın olduqca zərərli olacağı şübhə doğurmur. Biz hesab edirik ki, Ermənistanın kütləvi silahlanma proqramına əlavə dəstəyin göstərilməsi yalnız gərginliyi artıracaq və regionda sülh və sabitlik perspektivlərinə mane olacaq.

Ermənistanın özünü hərbi baxımdan üstün hesab etdiyi zaman qonşusu Azərbaycana qarşı aqressiv davranmaq, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər törətmək tarixçəsi var. Xüsusilə vurğulanlara görə, Ermənistan bütün azərbaycanlıları öz ərazisindən etnik təmizləməyə məruz qoyub, Azərbaycana silahlı hücum edərək onun ərazisinin böyük bir hissəsini qanunsuz olaraq işğal edib. Bu işğal yüz minlərlə azərbaycanlının öz yurduvasından qovulmasına, işğal dövründə azərbaycanlı yaşayış məntəqələrinin və mədəni irsinin demək olar ki, hamısının dağıdılmasına səbəb olub. Əksəriyyəti mülki şəxslər olmaqla 20 mindən çox azərbaycanlı Ermənistan ordusu tərəfindən öldürülüb. 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını azad etməkdən imtina etmiş və Azərbaycana qarşı 2020-ci ildə başladığı növbəti genişmiqyaslı istilasının uğursuzluğuna düçar olması və müharibədə məğlub edilməsinə qədər həmin əraziləri işğal altında saxlamışdır.

Ermənistan Rusiyanın sülhməramlı qüvvələrinin müvafiqi yerləşdirildiyi Azərbaycan ərazilərindən öz qoşunlarının qalan hissəsini çıxarmaqdan imtina edərək beynəlxalq normalara məhəl qoymamaqda davam edir. Ermənistan həmçinin sərhəd bölgəsində

səkkiz Azərbaycan kəndinin hərbi işğalını davam etdirərək, Azərbaycanın ərazi bütövlüyünü pozur və sülh prosesinə ciddi xələf gətirir. Ermənistanın niyyətləri dərin narahatlıq doğurur. Ermənistan əlavə silahların verilməsi bu ölkənin aqressiv iddialarını gücləndirməsinə gətirib çıxaracaq və bütün regionun sabitliyini təhlükə altına salacaq.

"Onu da vurğulamalıyıq ki, Fransanın mövcud müqavilələr əsasında Ermənistanı verməkdə olduğu silahlar artıq regionda sabitliyə mənfi təsir edib və sülh prosesini çətinləşdirib. Ermənistan əlavə silahlar vermək Fransanın Ermənistanın son dərəcə məsuliyyətsiz olardı və ata-baba torpaqlarımıza qayıtmaq hüququmuzu həyata keçirməkdə icmamızın üzvləşdiyi çətinliyi artırardı. Daha militarist Ermənistan ərazilərində təhlükəsiz və layəqətli qayıtmaq kimi insan hüquqlarımıza hörmət etməyə daha az istekli olardı.

Buna görə də biz Fransa hökumətini mövcud hərbi-texniki müqavilə-

lər üçün verməmiş olduğu ixrac lisenziyalarını dərhal ləğv etməyə, Ermənistan əlavə silah ixracatına icazə verməkdən çəkinməyə çağırıq. BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanın Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməsini, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməsini, bizim təhlükəsiz və layəqətli qayıtmaq hüququmuzun reallaşmasına imkan yaratmasını təmin etməklə beynəlxalq sülh və təhlükəsizliyi təvsiq etmək kimi məsuliyyəti var. Təvəzükar və müharibə tərəfdarı olan Ermənistanı külli miqdarda silahla təmin etmək Fransanın üzərinə düşən beynəlxalq məsuliyyətə uyğun gəlmir.

Fransa bizim təhlükəsiz və layəqətli qayıtmağımızı fəal şəkildə dəstəkləməli və müdafiə etməli və bu məsələ ilə bağlı konstruktiv dialoq çağırışlarımızı Ermənistanın operativ və effektiv cavab verməsini təmin etmək üçün tədbirlər görməlidir", - deyə bəyanatda qeyd edilib.

Qərbi Azərbaycan İcması Ermənistanın ətraf mühiti bilərəkdən çirkləndirməyə son qoymağı tələb edib

Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu ölkədən qovduğu azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşınamaz hala gətirməyə yönəlmiş məqsədyönlü, mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağı və Ermənistanı maksimum təzyiqli göstərməyə çağırıb.

Bu barədə AZƏRTAC-a icmanın Mətbuat xidmətindən məlumat verilib.

Bəyanatda deyilir: "Biz Qərbi Azərbaycan İcması olaraq Ermənistan hökumətinin bu ölkədən qovduğu azərbaycanlıların geri qayıdacağı gözlənilən əraziləri qəsdən yaşınamaz hala gətirməyə yönəlmiş məqsədyönlü, mənfur səylərini dərhal dayandırması və nəticələrini aradan qaldırması üçün beynəlxalq ictimaiyyəti təcili olaraq qətiyyətli addımlar atmağı və Ermənistanı maksimum təzyiqli göstərməyə çağırıq. Ermənistan Azərbaycan ərazilərini işğalı zamanı azərbaycanlıların qovulduğu şəhər, qəsəbə və kəndlərin demək olar ki, hamısını dağıdıb, onların geri qayıtmalarını üçün həmin ərazilərdə bir milyondan çox mina basdırıb".

Eyni zamanda qeyd edilib ki, Ermənistan hökumətinin siyasətində azərbaycanlılara qarşı dərin kök salmış etnik nifrət hətta Ermənistanın azərbaycanlıların qayıtmalarını nəzərdə tutulan ərazilərini qəsdən ekoloji fəlakətlər törədərək viran etmək kimi ifrat yollara ol atmağı əhəmiyyətli aydın görünür.

Məsələn, Qacarandakı Zəngözü Mis-Molibden Kombinatı və Qafandakı mədənin kombinatı tərkibində xrom, nikel, mis, molibden, sink, alüminium, vanadium, qurğuşun kimi ağır metallar olan mədənlər tullanılır buraxır. Bu çirklənmə Azərbaycana doğru axan Oxçuçay və Araz çaylarına birbaşa təsir edərək, bölgədəki icmaların sağlamlığını və rifahını təhlükə altına qoyur.

Bundan başqa, Əkərək (Agarak) Mis-Molibden Kombinatı Korçivançay vasitəsilə Araz çayını tərkibində ağır metallar olan mədənlərlə birlikdə çirkləndirir. Göyçə (Geğarkunik) Misəritmə Zavodu çoxlu miqdarda kütkür qazı və digər çirkləndiriciləri buraxaraq havanın çirklənməsinə və torşu yağışlarına səbəb olur. Mədənin yaxınlığında yerləşən Zod çayı mis, demir, kadmium və molibden kimi təhlükəli ağır metallarla çirklənmişdir. Bu misallar Ermənistanın dağıdıcı mədəncilik təcrübələrinin məhz azərbaycanlıların vaxtilə sıx məskunlaşmış olduqları ərazilərdə cəmləşdirilməsinin bariz sübutudur.

Ermənistan hökumətinin təbiətə qarşı bu mənfur məsuliyyəti onun azərbaycanlı qaçqınların geri qayıtmasının qarşısını almaq və etnik təmizləmə siyasətini davam etdirmək üçün hüquqi və mənəvi baxımdan nə dərəcə aşağı səviyyəyə düşməyə hazır olduğunu üzə çıxarır.

"Biz beynəlxalq ictimaiyyəti Ermənistanın ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq konvensiyalar üzrə öhdəliklərinə zidd olan bədxalq əməllərinə qarşı qətiyyətli addımlar atmağı çağırıq. Bu mədənlər və zavodların azərbaycanlıların zorla qovulduğu ərazilərdə qəsdən cəmləşdirildiyini vurğulamaq zəruridir. Bu, Ermənistanın etnik təmizləmə siyasətini bir daha nümayiş etdirir. Beynəlxalq ictimaiyyəti Ermənistanın hərəkətlərini pisləməli və ondan beynəlxalq ekoloji normaları pozan, insan sağlamlığına təhlükə yaradan, azərbaycanlı qaçqınların təhlükəsiz qayıtmasına mane olan və qonşu Azərbaycana xeyli transsərhəd ziyan vuran bütün fəaliyyətləri dərhal dayandırmağı tələb etməlidir.

Ekoloji tarazlığın bərpası və insan hüquqlarının müdafiəsi çox təcili şəkildə təmin olunmalıdır. Beynəlxalq ictimaiyyətə məsul maraqlı tərəflərlə birlikdə azərbaycanlı qaçqınların çirklənmə və dağıntıların doğurduğu təhdidlərdən azad şəkildə öz evlərinə təhlükəsiz və layəqətli şəkildə qayıtmalarını təmin etmək üçün birlikdə çalışmalıdır. Bu kobud pozuntuları aradan qaldırmaq biz Ermənistanın zərərli praktikasının təsirinə məruz qalmış bütün insanları hüquqlarının və rifahının təmin olunduğu davamlı və inklüziv gələcəyə tökan verə biləcək", - deyə bəyanatda qeyd olunub.

"YAŞAT" düşərgəsinin iştirakçıları üçün rəsədxanaya ekskursiya təşkil edilib



Üçüncü "YAŞAT" düşərgəsinin iştirakçıları N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını ziyarət ediblər. Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verib. Bildirilib ki, iştirakçılar əvvəlcə rəsədxananın muzeyində olublar. Peşəkar bələdçilərin müşayiətilə təşkil edilən ekskursiya zamanı şəhid övladlarına eksponatlar haqqında ətraflı məlumat verilib.

Sonra binaşında olublar. Kiçik elmi işçi Samirə Rəhimli qonaqlara teleskopun texniki parametrləri, burada aparılan elmi tədqiqat işləri barədə məlumat verib və onları kosmos haqqında sualları cavablandırıb.

Qeyd edək ki, "YAŞAT" düşərgəsi "YAŞAT" Fondunun və "ASAN Köüllüləri" Təşkilatının birgə təşkilatlığı, "PMD Hospitality"nin tərəfdaşlığı ilə reallaşdırılıb.

Layihə çərçivəsində ümumilikdə 300-dən çox şəhid övladını əhatə edəcək 7 düşərgənin həyata keçirilməsi nəzərdə tutulur. Hər düşərgədə uşaqlar üçün öyləncə saatları, öyrədici təlimlər, teatr tamaşaları, peşəkarlar, mütəxəssislərlə, qurum rəhbərləri ilə görüşlər, ekskursiyalar, habelə psixoloqların iştirakı ilə təlimlər, konsultasiyalar və müəmmənlərin iştirakı ilə konsert proqramları təşkil olunacaq.

Bu ilin 6 ayında sosial müavinətlər üzrə 24, prezident təqaüdləri üzrə 21 faiz çox vəsait ödənilib

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-iyun aylarında 450 min nəfərə sosial müavinət, 373 min nəfərə prezidentin aylıq təqaüdü ödənilib.

Nazirliyin İctimaiyyətə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin dövrdə əhəliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 493 milyon manat, prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 320 milyon manat ödənilib.

Son 6 ayda 68 min, sosial ödənişlərin elektron təyinatına başlandıqı 2019-cu ildən 497 min müavinət və tə-



111 ailə Laçına qayıdıb

424 nəfərin doğma torpaqlarında daimi məskunlaşması təmin edilib



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhəri-nə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. İyulun 18-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksində yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 18 ailə - 73 nəfər köçürülüb. Bununla da, Laçın şəhərində ümumilikdə 111 ailə, yəni 424 nəfərin daimi məskunlaşması təmin edilib.

Laçın şəhərinə köç bu il mayın 27-dən başlayıb. Belə ki, birinci mərhələdə şəhərə 20 ailə, yəni 97 nəfər köçürülüb. Laçına ilk köç karvanı Bakı şəhərinin Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu park 3" yaşayış kompleksində yola salınıb. Beləliklə, otuz illik nisgile, həsrətə son qoyulub. Laçına köçənlər duyğulanıb kövrəlmişdilər. Amma bu sevincdən doğan bir hiss idi. 30 illik həsrətə son çatmışdır. Laçına özəli sahibləri ayaq basdırlar.

Mayın 27-dən başlayaraq laçınlıların doğma yurdlarına qayıdışı mərhələli şəkildə davam edir. İyunun 14-də Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park 3" yaşayış kompleksindən daha 22 ailə - 72 nəfər doğma Laçına döndürülüb. Laçın şəhərinə köçürülən ailələr əsasən, Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan məcburi köçkünlər arasında seçilmişdi. Onlar Laçında vaxtilə yaşadıkları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşmışdır. Daha sonra - iyunun 19-da isə 13 ailənin - 44 laçınlının köçürülməsi baş tutmuşdu. İyunun 25-də daha 15 ailə - 53 nəfər, iyulun 13-də 23 ailə - 85 nəfər Laçın şəhərində daimi məskunlaşmışdı.

Böyük qayıdışın sevinci göz yaşları

Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin birbaşa nəzarəti ilə həyata keçirilən sürətli yenidənqurma və bərpa işləri keçmiş məcburi köçkünlərin tezliklə yurdlarına qayıtmasına hesablanıb.

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdış da ir Dövlət Proqramı" əzəli torpaqlara qısa müddətdə qayıdışı nəzərdə tutur.

Təsəvvüf deyil ki, 2023-cü ilin dövlət büdcəsinə əlavə gəlirin daxilolmalarına görə yenidən baxılaraq işğaldan azad olunmuş ərazilərin bərpasına bir daha vəsait yönəldilib. Bu il üçün Qarabağ və Şərqi Zəngəzurun bərpasına ümumilikdə 12 milyard manata qədər vəsaitin xərclənməsi nəzərdə tutulub.

Prezident İlham Əliyev 2023-cü ilin 6 aylıq sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bu məsələyə toxunaraq qeyd etdi ki, büdcə dürüstləşməsindən sonra iki əsas istiqamət götürüldü. Bu, Qarabağın, Şərqi Zəngəzurun bərpası və hərbi qüdrətimizin artırılması idi: "Birinci istiqamətlə əlaqədar deyə bilərəm ki, hər şey nəzərdə tutduğumuz planlardan daha sürətlə icra edilir. Bütün güclərimizi səfərbər etmişik. Artıq bu il Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtmasını təmin etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərinə də keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcılıqla aparılır və beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar".

Ümumilikdə, Böyük qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur.

Prezident şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə və kəndin təməlinin qoyulmasında iştirak etdiyini vurğulayaraq bildirib ki, Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. "...Mən Laçın şə-

hərinin təmsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib və yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanıb. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq", - deyə dövlət başçısı qeyd edib.

İndiyədək 1000-ə yaxın sakin Qarabağ və Şərqi Zəngəzura qayıdıb

Sürətli quruculuq işləri sayəsində ötən ilin iyulun 19-da Şərqi Zəngəzurdan başlanan Böyük qayıdış davam edir. İlk mərhələdə Zəngilan rayonunun Ağalı kənd sakinləri öz dədə-babaları yurdlarına qayıtdı, torpaq həsrətlərinə son qoyuldu. Ötən ilin iyulundan bu ilin martın əvvəlinə qədər aqahlılar mərhələli şəkildə kəndlərinə köçdülər.

Mart ayında baş tutan köç karvanı ilə Ağalıda qayıdışın 3 mərhələsi tamamlandı. Beləliklə, "ağıllı kənd" konsepsiyası əsasında qurulmuş, sakinlərin yaşayışı üçün hər bir şərait yaradılmış kənddə 86 ailənin - 420 nəfərin daimi məskunlaşması təmin olundu.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Ağalıda köçürülməyə başlayan qayıdışın mərhələli şəkildə davam etdirilib. Evlərin bölgüsü isə məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydalar, şəffaflıq və ədalətlik prinsipləri əsasında püşkatma ilə aparılır.

Şərqi Zəngəzurdan sonra isə növbəti ünvan - Qarabağa özəli sahiblərinin köçünə başlandı. Bu ilin mart ayında bayram öncəsi Tərtər Talış kəndinə ilk qayıdış baş tutdu. İlk mərhələdə 20 məcburi köçkün ailəsi Talışa köçürüldü. Beləliklə, 30 il ərzində Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda, əsasən, ağır şəraitdə, qəzalə vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 90 nəfər öz el-obalarına qayıtdılar. Talışa köçürülməsinə də növbəti mərhələlərdə davam edəcəyi bildirilir. İllərin həsrətindən sonra Novruz bayramı tonqalını Talış sakinləri öz əzəli torpaqlarında qaldılar.

Artıq bir neçə aydır yurda qayıdışın sevincini yaşayanlar arasında laçınlılar da var. Hələ ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Laçın şəhərində geniş quruculuq-bərpa işləri getdiyini qeyd edərək bu il şəhərə laçınlıların qayıdacağı müjdəsini vermişdi. Dövlət başçısı Laçının Zabux və Sus kəndlərinə də köçün bu il olacağını vurğulamışdı.

Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya tamamilə əsaslı təmir olunur. 30-dan çox ictimai bina inşa edilir. İşlərin ilin sonuna kimi yekunlaşması gözlənilir.

Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox sakin yerləşəcəyi bildirilir. Eyni zamanda birinci mərhələdə Gülbərd kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Ümumilikdə, bu il və gələcək illərdə Laçın rayonunda təqribən 10 minə yaxın keçmiş məcburi köçkünün daimi məskunlaşacağı planlaşdırılır.

Dövlət başçısının xoş müjdəli xəbərinin nəticələrinin may ayında şahidi olduq. Mayın 28-də bayram bayramına qarışı. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlandı.

Təbii ki, bu, son deyil. İlin sonuna kimi Laçın şəhərinə və kəndlərinə özəli sahiblərinin köçürülməsi davam edəcək. Nəinki Laçına, Böyük qayıdış proqramına əsasən, Qarabağ və Şərqi Zəngəzurun hər yerində həyata keçirilən sürətli bərpa və yenidənqurma işləri nəticəsində digər şəhər və kəndlərdə qısa zamanda köçün şahidi olacağıq. Bu isə ondan xəbər verir ki, işğaldan azad olunmuş ərazilərin bərpası və Böyük qayıdışa dair dövlət proqramının icrası dövlətin ən ümdə istiqamətidir.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

"İtirdiyimiz ümidlər bizə geri qaytarıldı"


"Bu gün biz Laçına qayıdırıq. Şükürlər olsun ki, arzularımız çin oldu. İtirdiyimiz ümidlər bizə geri qaytarıldı".

Bu sözləri ata-baba yurduna qayıdan Laçın sakini Nazim Əliyev söyləyib.

"31 il keçməsinə baxmayaraq, Laçının hər qarışı mənim yadımdadır. O müqəddəs yerləri necə unutmaq olar? Laçın mənim həyatımın ayrılmaz bir hissəsidir. Baxmayaraq ki, 30 il onun həsrəti ilə yaşadım, amma bir an da olsun ümidimi itirmədim, Laçını unutmadım. Bundan sonra doğma yurd yerlərinin gülüstana çevrilməsi üçün nə lazımdırsa, edəcəyəm", - deyə o vurğulayıb.



Aydan XIDIROVA: "Bu illər ərzində Laçını bir an da olsun unutmamışam"



Sevincinin hədd-hüdudu olmadığını deyən Laçın sakini Aydan Xıdırova bildirib ki, bu hissi sözlə ifadə etmək mümkün deyil: "İllərlə gözlədiyim gün axır ki, gəlib çatdı. Bu gün doğma, əziz Laçına qayıdım. Bu illər ərzində Laçını bir an da olsun unutmamışam, hər gün xəyalımda canlandırmışam".

Bu sözləri doğma yurduna qayıdan Laçın sakini Aydan Xıdırova söyləyib.

"Mən doğduğum ata evimə qayıdım və Laçının hər qarışını doya-doya, əzizləyə-əzizləyə gəzəcəyəm", - deyə o bildirib.

Laçın sakini: "Belə gözəl günləri yaşadığım üçün özümü çox qürurlu hiss edirəm"

"Bu gün çox sevincli gündür. Çünki Laçına qayıdırıq. Belə gözəl günləri yaşadığım üçün özümü çox qürurlu hiss edirəm".

Bu sözləri doğma yurduna qayıdan Laçın sakini Kürşad İbrahimov deyib.

"Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Ordusu 30 illik işğala son qoydu və torpaqlarımızı işğaldan azad etdi", - deyə o vurğulayıb.



Laçın sakini QƏRƏNİL ƏLİZADƏ: "31 illik həsrət artıq sona çatır"



Laçına qayıtdıqları üçün çox böyük sevincli hisslər keçirdiklərini deyən Laçın sakini Qərənfil Əlizadə 31 illik həsrətin artıq sona çatdığını vurğulayıb.


O bu qürurlu günləri onlara yaşatdığı üçün Prezident İlham Əliyevə və Vətən müharibəsində iştirak edənlərə təşəkkürünü bildirib.

ƏLİVSƏT ƏLİYEV: "Laçında yüksək səviyyəli bərpa-quruculuq işləri aparılır"

"Öz doğma yurdumuza Laçına geri qayıdırıq. Hazırda orada evimiz hazırdır, şərait çox yaxşıdır. Hazırda Laçında yüksək səviyyəli bərpa-quruculuq işləri aparılır".

Bu sözləri ata-baba yurduna qayıdan Laçın sakini ƏlİVSƏT ƏLİYEV deyib.

"Bu qürurlu tarixi bizə bəxş edən ölkəmizin başçısına minnətdarlığımı bildirir, şəhidlərimizə rəhmət diləyir, qazilərimize cənsağlığı arzu edirəm", - deyə Laçın sakini vurğulayıb.



AZƏRTAC



Rusiyanın qərəzli davranışı bölgədə təhlükəsizliyə və sülhə zərərdir



Ermənistanın ölkəmizə qarşı davamlı tərxiatları fonunda, ötən şənbə Brüsselə növbəti üçtərəfli görüş baş tutdu. Azərbaycan, Ermənistan və Avropa İttifaqı Şurasının liderləri arasında keçirilən və sayca altıncı olan budəfəki görüşdə kifayət qədər gərgin gündəliklə, həm də Bakının dikte etdiyi şərtlərin müzakirəsi ilə keçdi.

Mətbuata bəyanatla çıxış edən Şarl Mişel sözügedən görüşü Azərbaycan və Ermənistan rəhbərləri, Baş nazirin müavinləri və xarici işlər nazirləri arasında Brüsselə, Kişineuda, Vaşinqtonda, Moskvada intensiv və məhsuldar keçirilən yüksək səviyyəli görüşlər silsiləsinin davamı kimi qiymətləndirdi. Gündəlikdə olan bütün məsələləri (suverenlik və ərazi bütövlüyü, sərhədlərin delimitasiyası, kommunikasiyalar, humanitar yardım, saxlanılanlar) müzakirə etdiklərini bildiren Aİ Şurasının sədri, həmçinin Ermənistan və Azərbaycan liderlərinə yayılan sonra Brüsselə növbəti görüşdə dəvət etmək niyyətini bildirdiyini, bundan əlavə, "Avropa siyasi birliyi"nin növbəti Zirvə toplantısı çərçivəsində Qranadada Fransa və Almaniya liderlərinin də iştirakı ilə beşərəfli görüş təklifini də diqqətə çatdırdı.

Onu da vurğulayaraq ki, iyulun 15-də baş tutan üçtərəfli görüşdə Bakının Ermənistan icması, həm də Rusiya hərbi kontingentinin humanitar ehtiyaclarının qarşılınması üçün öz ərazisi vasitəsilə, alternativ təchizat yolu kimi Xankəndi-Ağdam yolunu təklif etməsi də müzakirə edilmiş və Aİ tərəfindən təqdirə layiq görülüb.

Növbəti Brüssel görüşü də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində atılan daha bir mühüm siyasi addım olub.

Lakin o da həqiqətdir ki, Cənubi Qafqazda hadisələrin gedişatını qısqanclıq və diqqətlə izləyən bəzi ölkələri bu görüşün nəticələri haqqında qane etməyib...

Separatçılara açıq dəstək

Bunu, elə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli Bəyanatı və sülh prosesini şərh edən 2023-cü il iyulun 15-də verdiyi əsassız bəyanatı da ortaya qoyur.

Rusiya XİN-in sözügedən bəyanatında Azərbaycanın suveren hüququnu qoruyan Laçın sərhəd-keçid məntəqəsinin yaratması məsələsinə siyasiləşdirilməyə cəhd göstərilib, bölgədə gərgin humanitar vəziyyət yarandıqı barədə əsassız iddialar səsləndirilib, bununla da Qarabağda separatçıların çıxardığı məzhəbəyə dəstək olduqları eyni şəkildə nümayiş etdirilib.

Halbuki elə Rusiyanın iştirakı ilə 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatda Rusiya

sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin qalıqlarının dərhal çıxarılması məsələsi öz əksini tapıb. Amma həmin zamanın müddət ərzində nəinki Ermənistanın silahlı qüvvələri bu ərazilərdən çıxarılıb, əksinə, Laçın yolundan istifadə etməklə qeyri-qanuni fəaliyyətə yol verilib. Ermənistan Azərbaycan ərazisində hərbi təchizat və minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi qanunsuz əməllərə qarşı Rusiya sülhməramlıları tərəfindən heç bir tədbir görülməyib, bununla da ölkəmizə qarşı tərxiatlar tədricən birbaşa zəmin yaradılıb.

Azərbaycan tərəfinin bütün bu qanunsuzluqlara bağlı döfərlər videokadrlar təqdim etməsi də heç bir fayda verməyib.

Anlaşılmazlıq və məyusluq doğuran bəyanat

Ermənistanın 2020-ci il üçtərəfli Bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərinə yerinə yetirmədiyini və Rusiya sülhməramlılarının qanunazidd fəaliyyətlərinə göz yuman Rusiyanın bu ilin 15 iyulunda verdiyi və Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan bəyanatı yumaşq ifadə etsək, haqsızlıq və qərəzdən başqa bir şey deyil.

Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı verdiyi bəyanatda Rusiya XİN-in üçtərəfli Bəyanatı və sülh prosesini şərh edən 15 iyul 2023-cü il tarixli bəyanatının anlaşılmaqlıq və məyusluq doğurduğunu bildirib, bu bəyanatın Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyanatın Rusiya Federasiyası Prezidenti Vladimir Putinin Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil etdiyini vurğulayıb: "Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi və şərtləndirməsi qəbul ediləməzdir".

Buna görə də Azərbaycanın qarşı Laçın sərhəd-buraxılış məntəqəsinin bəhanə edərək əsassız bəyanat verən Rusiya yaxşı olar ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlılarının sülhə xidmət etməyən məramlarına diqqət və nəzarət yetirsin...

Bu, suveren hüququmuzdur

Aprelin 23-də Azərbaycan tərəfi ölkə ərazisində baş verən qanunazidd fəaliyyətlərin qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə, ölkə qanunvericiliyinə və beynəlxalq qaydalara uyğun olaraq Laçın sərhəd-buraxılış məntəqəsi təsis edib.

Bu məntəqədən son bir neçə ay ərzində erməni sakinlərinin tənzimlənən, şəffaf şəkildə keçdi təmin edilib. Lakin Ermənistan tərəfi bu halın onların mərkəli planlarına uyğun gəlmədiyini üçün, yenə də ölkəmizə qarşı tərxiatla əlaqədar olaraq 15-də Laçın sərhəd-buraxılış məntəqəsinin atəşə tutub, hərbiçimizi yaralayıb.

Bu ay isə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXX) avtomobilləri ilə qaçaqmalçılığa cəhd göstərilib. Yenə də, Azərbaycan tərəfi humanizm nümayiş etdirərək BQXX vasitəsilə erməni sakinlərinin keçidi üçün şərait yaradıb.

Yuxarıda da toxunulduğu kimi, əlavə olaraq ölkəmiz Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərinin ehtiyaclarının qarşılınması imkanlarının mövcud olduğunu bildirib.

Faktlarla əksini tapan bütün bu məsələlər bariz formada ortaya qoyur ki, Laçın sərhəd-keçid məntəqəsinin yaradılması bölgədə heç bir gərgin humanitar vəziyyət yaratmayıb və bununla bağlı səsləndirilən iddialar tamamilə yersiz və əsassızdır.

Digər tərəfdən də burada sərhəd-buraxılış məntəqəsinin yaratmaq Azərbaycanın suveren hüququdur və bunun başda Ermənistan, Fransa, Rusiya kimi ölkələr tərəfindən siyasiləşdirilməsi cəhdləri qəbul ediləməzdir, eyni zamanda beynəlxalq hüquqa ziddir.

Xatırladaq ki, iyulun 6-da Beynəlxalq Ədalət Məhkəməsi də Ermənistanın Laçında Azərbaycanı məxsus sərhəd nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbini yekdilliklə rədd edib. Bununla da BƏM Azərbaycanın Ermənistanla şərti dövlət sərhədlərində nəzarət-buraxılış məntəqəsinin qurulması ilə bağlı beynəlxalq hüquq əsasında suveren hüquqa malik olduğunu rəsmi açıqlayıb.

Buna görə də Azərbaycanın qarşı Laçın sərhəd-buraxılış məntəqəsinin bəhanə edərək əsassız bəyanat verən Rusiya yaxşı olar ki, Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş sülhməramlılarının sülhə xidmət etməyən məramlarına diqqət və nəzarət yetirsin...

Yasəmən MUSAİYEV,
"Azərbaycan"



"AzerGold" QSC-də Gəncə-Daşkəsən regionu üzrə test üsulu ilə iş qəbul prosesi davam edir

Ölkəmizin əmək bazarında ən tələbatlı şirkətlərdən biri olan "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti (QSC) regionlarda məşğulluğun artırılması istiqamətində aparılan dövlət siyasətinə öz töhfələrini verməklə yanaşı, iş qəbul prosesində obyektivliyin, şəffaflığın daha da artırılması istiqamətində də ardıcıl addımlar atır.



həmin bölgədə yaşayan 146 nəfər namizədin müvafiq istiqamətlər üzrə bilik və bacarıqları yoxlanılıb. Qeyd edək ki, test sınağının uğurla keçmiş namizədlər yekun mərhələdə cəmiyyətin iş qəbul komissiyası tərəfindən təşkil edilən müsahibədə iştirak hüququ qazanacaqlar. Komissiya üzvlərinin rəyində əsasən, son olaraq aktiv vakansiyalar üzrə namizədlərin seçimi baş tutacaq.

Xatırladaq ki, hazırda daimi işlə təmin olunmuş ümumilikdə 860 nəfər əməkdaş "AzerGold" QSC və onun törəmə şirkətləri olan "Daşkəsən Dəmir-Filiz" MMC və "AzerBlast" MMC-nin uğurları üçün çalışır. Cəmiyyətin hasilat və istehsalat sahəsində çalışan işçilərinin 80 faizdən çoxu məhz Daşkəsən və ətraf rayonların sakinləridir. Daşkəsən rayonunda cəmiyyət tərəfindən fəaliyyətə cəlb edilmiş uzunmüddətli podratçı və subpodratçı şirkət və müəssisələrlə birgə işlə təmin edilmiş və təndəslərin sayı 2000 nəfərdən çoxdur.

"Azərbaycan"

mizədlər cəmiyyətin rəsmi internet sahifəsi olan "www.azergold.az" sayının "Karyera" bölməsindən "Vakansiyalar" altbölməsinə daxil olaraq, mövcud siyahı və vakansiyalara dair tələblərlə tanış olduqdan sonra qeydiyyatdan keçib ərizəni doldurur, elektron qaydada göndərilir. Beləliklə, müraciət ərizələri avtomatik qaydada müvafiq vakansiyalar üzrə dəyərləndiriləcək namizədlərin elektron məlumat bazasına daxil olur. Növbəti mərhələdə vakant vəzifənin müvafiq tələblərinə uyğun olan namizədlər seçilərək test imtahanına dəvət edilir. Test sınağından uğurla keçən namizədlər mərkəzləşdirilmiş panel müsahibə komissiyası qarşısına çıxarılır və komissiyanın rəyində əsasən cəmiyyətin əsas dəyərlərinə uyğun gələn namizədlər iş qəbulu növbəti mərhələsinə keçid edirlər. Vakansiyaların tələblərinə uyğun namizədlər arasında şəhid ailəsi üzvlərinə, eləcə də müharibə iştirakçılarına üstünlük verilir.

İş qəbul prosesində tətbiq edilən yeni yanaşmaya uyğun olaraq "AzerGold" QSC-nin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqroolunmuş Regional Emal Sahəsində ilk dəfə olaraq kütləvi test imtahanı keçirilib. İmtahan prosesində

OXUCULARIN NƏZƏRİNƏ!

"AZƏRBAYCAN" qəzetinə abunə yazılışı davam edir!

Abunə respublikanın bütün poçt şöbələri tərəfindən aparılır. Eyni zamanda aşağıda göstərilən mətbuat yayımı qurumlarına müraciət edə bilərsiniz:

"Azərpoçt" MMC (012) 598-49-55, (051) 225-02-13

"Azərmətbuat yayımı" ASC (012) 441-19-91, (050) 322-33-17

"Qaya" firması (012) 566-77-80, (050) 214-40-53

"Region Press" MMC (055) 316-79-01, (050) 316-79-01

"Səma-M" MMC (012) 594-09-59

"Ziya" LTD (012) 497-76-96, (050) 306-77-22

"Pressinform" MMC (012) 598-49-52, (070) 340-01-00

"City press" MMC (055) 819-09-26

1 illik - 124,80 (yüz iyirmi dörd manat səksən qəpik) manat

6 aylıq - 62,40 (altmış iki manat qırx qəpik) manat

3 aylıq - 31,20 (otuz bir manat iyirmi qəpik) manat



Hörmətli oxucular!

Abunə ilə bağlı hər hansı bir problemlə üzləşsəniz, redaksiyaya (Tel.: (012) 539-59-33) zəng vura bilərsiniz.

Azercell abunəçilərinin nəzərinə!

"Azercell Telekom" MMC tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin daha da artırılması məqsədilə aparılacaq təkmilləşdirmə işləri ilə əlaqədar 20.07.2023-cü il gecə saatları ərzində bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərin yaranması mümkündür.

Sığorta sektorunda ləğv edilmiş lisenziyalar barədə məlumat

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən 12 ay ərzində lisenziyaların qüvvəsinin iki dəfə dayandırılmasına səbəb olmuş hal, lisenziyaların qüvvəsinin həmin hal əsasında sonuncu dəfə dayandırıldığı tarixdən etibarən 9 ay ərzində təkrar yarandığını nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyətinin 12 iyul 2023-cü il tarixli qərarına əsasən, siyahıda qeyd olunmuş (əlavə olunur) 4 (dörd) nəfər fiziki şəxsə sığorta agentliyinə verilmiş lisenziyalar ləğv edilmişdir.

"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 107.1.3-cü maddəsinə əsasən lisenziyaları ləğv edilən və fiziki şəxs olan sığorta agentlərinin siyahısı

Nö	Sığorta agentinin adı	Lisenziyanın tarixi	Lisenziyanın nömrəsi	VÖEN
1	Abdullayev Bəyqəddin Əsəbətli oğlu	19.10.2012	000794	3000712942
2	Əliyeva Səbinə Hikmət qızı	05.10.2018	SA-0054	1305345362
3	İbrahimov Şahid Kamal oğlu	28.04.2009	000090	1800990202
4	Ruhullayev Zaur Eynulla oğlu	21.05.2013	000941	4500980912

"Azərişiq" ASC Yevlax rayonunun 4 kəndində yenidənqurma işləri aparır

Prezident İlham Əliyevin tapşırıqları əsasında "Azərişiq" ASC bölgələrdə yenidənqurma işlərini davam etdirir. Yevlax rayonunun Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndləri də elektrik şəbəkəsi yenilənən ərazilər sırasındadır.

Adıçakıl kəndlərə elektrik enerjisi Yevlax Elektrik Şəbəkəsinin balansında olan 110/35/10 kv-luq Yevlax yarımstansiyasından çıxan hava xətti vasitəsi ilə verilir. 1960-ci illərdə çəkilmiş bu xətlərin 4

kilometrə yaxın hissəsi meşə zolağından keçirdi. Kəskin hava şəraitində qazaların qaçılmaz olması ilə yanaşı, meşə ərazisindən keçdiyi üçün təmiri də vaxt aparırdı.

"Azərişiq" ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, kəndlərə gedən 10 kv-luq hava xəttinin meşə zolağından keçən hissəsini kənarlaşdırmaq üçün mal-material ayrılıb. Yeni dayaqlar basdırılıb, xətlərin çəkilişi davam edir.

Nərimanabad kəndində də yeni dayaqlar basdırılıb. Köhnə 0.4 kv-luq xətlər ye-

ni izolyasiyalı kəmərlərlə əvəzlənir. Həmin müasir tipli transformator quraşdırılır və abonentlərin saydağıcları yenilənir.

Yenidənqurma işləri yekunlaşdıqdan sonra Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndlərində yaşayan abonentlər dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunacaqlar.

Qeyd edək ki, "Azərişiq" ASC bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti polad burazlar, zəncirlər, birləşdirici bəndlər və kəmərlərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Müraciət üçün son müddət 26 iyul 2023-cü il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər açılmadan geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Mikayıl Useynov küçəsi, 2

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1132

Tender komissiyası

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHIK-in kollektivi Milli Məclisin işlər müdiri Firudin Hacıyevə əzizi

HƏBİBƏ ƏLİYEVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsinin hakimi Kamran Şəfiyev Milli Məclisin işlər müdiri Firudin Hacıyevə əzizi

HƏBİBƏ ƏLİYEVANIN

vəfatından kədərli olduğunu bildirir və dərin hüznə başsağlığı verir.

DİN müvafiq qurumlarında vakant olan vəzifələrə müsabiqə elan edib

Daxili İşlər Nazirliyi (DİN) nazirliyin müvafiq qurumlarında vakant olan sırası və kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbul olmaq üçün müsabiqə elan edib.

DİN-in Mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqədə ali və ya orta ixtisas, yaxud tam orta təhsilli, yaşı 20-dən 27-dək, boyu 180 santimetr və ondan hündür, idman cüssəli, həqiqi hərbi xidmət müddətini tam başa vurmuş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilməmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə

məhkum olunmuş yaxın qohumları istisna olmaqla), "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətə keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikasiyini, yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı barəsindən müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlıq sə-

viyyəsi müəyyən olunmuş qaydada yoxlanılacaq.

Ali təhsilli və kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik vətəndaşlara üstünlük verəcək.

İştirak etmək istəyən şəxslər mia.gov.az/az/vacancies/3/ ünvanında yerləşdirilmiş elektron oriza formasını şəxsən dolduraraq elektron poçt vasitəsilə bki@mia.gov.az ünvanına - Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidir.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-94-12; (012) 590-93-45, (012) 590-92-37; (012) 590-97-52.

Əlaqə telefonları:

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman	
Baş redaktor müavini	- 538-86-86,	və informasiya şöbəsi	- 539-63-82, 432-37-68
	434-63-30, 539-72-39	İnformasiya şöbəsi	- 538-56-60
Məsəl kitab	- 539-43-23,	İctimai əlaqələr şöbəsi	- 539-49-20, 538-31-11,
Məsəl kitab müavini	- 539-44-91,	Fotolüstrasiya şöbəsi	- 538-84-73,
Parlament və siyasət şöbəsi	- 539-84-41, 539-21-00,	Kompüter mərkəzi	- 538-20-87,
İqtisadiyyat şöbəsi	- 538-42-32, 538-35-55,	Mühasibatlıq	- 539-59-33

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı, IV mərtəbə

contact@azerbajian-news.az
azreklam@mail.ru



www.azerbajian-news.az



Qeydiyyat № 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələnməmiş, "Azərbaycan Nəşriyyatı" MMC-nin mətbəxində çap edilmişdir

Qəzetə dərc üçün göndərilən materiallar Azərbaycan dövlətinin mövqeyinə uyğun olmalıdır

Gündəlik rəsmi dövlət qəzeti

Tiraj 5108
Sifariş 1784

Qiyəti 40 qəpik

BAŞ REDAKTOR

Bəxtiyar
SADIQOV